

0528y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0528Y Müasir siyasi ideologiyalar

1 D. de Trasi hansı termini siyasət elminə daxil etdi:

- elektorat
- ideologiya
- konformizm
- sufrajizm
- absenteizm

2 Elmi ideologiya anlayışını ilk tətbiq etdi:

- Bismark
- Engels
- Lenin
- Hitler
- Marks

3 İdeologiya anlayışı elmi dövriyyəyə daxil edildi:

- XV əsrdə
- XX əsrdə
- XVIII
- XIX əsrdə
- XI əsrdə

4 Mentalitet anlayışına daxil deyil:

- dayanıqlı məqsədlər
- düzgün cavab variantı yoxdur
- dayanıqlı hisslər
- dayanıqlı emosiyalar
- siyasi davranış modeli

5 Siyasi şüur reallığı əksətdirmə dərinliyinə görə neçə səviyyəyə bölünür:

- 2
- 5
- 3
- 8
- 4

6 Siyasi şüurun komponentlərinə aid deyil:

- nəzəri
- ideoloji
- psixoloji
- mentalitet
- kütləvi

7 İdeologiya anlayışını elmə daxil etdi:

- Mangeym
- K.Marks
- Sacent
- Lenin

D. de Trasi

8 Müasir dövrdə seçicilərin artıb:

- javab variantlarının hamısı düzgündür
- partiyalara münasibətdə «muxtariyyət»ləri
- partiya lideri seçilmək imkanları
- partiyalara təzyiqlə vasitələri
- rəylərinin nəzərə alınması şansları

9 XX əsrin son rübünə qədər əhalinin imkanlı təbəqələri hansı partiyalara səs verirdilər:

- düzgün javab variantı yoxdur
- anarxist
- solçu
- sosialist
- liberal və mühafizəkar

10 Siyasi partiyaların təsnifatına S.Koenin yanaşması hansı meyara əsaslanır:

- idarəedilmə
- maliyyələşmə
- funksional
- ideoloji və sosial-sinfi
- təşkilatlanma

11 Siyasi partiyaların təsnifatına marksist yanaşması hansı meyara əsaslanır:

- idarəedilmə
- funksional
- ideoloji və sosial-sinfi
- təşkilatlanma
- maliyyələşmə

12 Sosialist yönümlü partiyalara aid deyil:

- sosial-demokrat
- leyborist
- kommunist
- liberal
- variantların hamısı düzgündür

13 Vətəndaşların hər-hansı seçkilərdə iştirak etməkdən yayınması adlanır:

- politeizm
- absurd
- eqoizm
- prezenteizm
- absenteizm

14 Siyasi partiyaların tədqiqatçılarına daxil deyil:

- Ostroqorski
- Tokvil
- Remark
- Veber
- Marks

15 Partiya sistemləri tiplərinə aid deyil:

- avtoritar
- milli-demokratik
- burjua-demokratik
- sosialist
- faşist

16 Bunlardan hansı marksist yanaşmaya aid deyil:

- milli-demokratik partiyalar
- burjua partiyaları
- sosialist yönümlü partiyalar
- dindarlara istiqamətlənmiş partiyalar
- seçki kampaniyası üçün partiyalar

17 Aşağıdakılardan hansı siyasi partiyaların integrativ funksiyasına daxildir:

- münaqişələrin yumşaltması
- müəyyən təbəqələrin maraqlarının təmsili
- siyasi kursun hazırlanması
- kadrların seçimi
- liderlik uğrunda mübarizə

18 Müasir dövrdə partiyaları klassik proqramlarından imtina etməyə nə vadar edir?

- Liderlərin partiyadaxili məsələlərə təsirinin artması
- Hökumətin tələbi
- «Xalq partiyası» konsepsiyası
- Maliyyə problemləri
- Konstitusiyalarda dəyişikliklər

19 İjma yaxud klub partiyalara aiddir:

- müxtəlif assosiasiyalar
- «yaşılar» partiyaları
- cavab variantlarının hamısı düzgündür
- maraqlar üzrə klublar
- «göylər» partiyaları

20 Milli-demokratik partiyaların böhran şəraitində hansı istiqamətdə dəyişməsi təhlükəsi mövjudur:

- mərkəzçi-dindar
- solçu-radikal
- ifrat-isləhatçı
- ifrat-liberal
- sağçı-radikal

21 Partiyaların parlamentdəki nümayəndələrinə təsir etmənin effektiv üsullarından biri adlanır:

- təhdid
- diaspora
- impiçment
- tənqid
- lobbi

22 Milli-demokratik mübarizə əsasında yaranan siyasi təşkilatlara aiddir:

- Hind Milli Konqressi
- javab variantlarının hamısı düzgündür
- Uels partiyası

- Şotland partiyası
- Litva Xalq Jəbhəsi hərəkatı

23 Sosialist yönümlü partiyaların ümumi jəhətlərinə aid deyil:

- zəhmətkeşlərin həmrəyliyinə nail olmaq
- jəmiyyətdə sosial ədalətin bərqərar olması
- əsasən fəhlə sinfinin maraqlarını təmsil etmək
- proletariatin diktaturasına jan atmaq
- muzzdlu işçilərin hüquqlarının qorunmasını təmin etmək

24 Müasir burcua partiyalarının sələflərindən fərqi:

- seçkilərdə daha passiv şəkildə iştirak edirlər
- muzzdlu qüvvənin maraqlarını daha çox nəzərə alırlar
- iqtisadiyyatda bazar münasibətlərindən imtina ediblər
- rəqabətdə maraqlı deyillər
- variantların hamısı düzgündür

25 Bu əlamətlər hansı siyasi partiya tipinə məxsusdur: I) üzvləri nisbətən azdır II) konkret sosial bazası yoxdur III) liderin partiya üzvlərinə təsiri mütləqdir

- icma-partiya
- parlament
- avanqard
- «cib» partiya
- sosialist yönümlü

26 Bu əlamətlər hansı siyasi partiya tipinə məxsusdur: I) partiyadaxili həyatın ciddi şəkildə nizamlanması; II) hakimiyyətə gəldikdən sonra qısa müddət ərzində bürokratlaşır

- «cib» partiya
- dindarlara istiqamətlənmiş
- parlament
- avanqard
- icma-partiya

27 Klassik liberalizmin qəbul etdiyi bərabərlik:

- ilkin
- təbii
- istedadlar
- əməksevərlik
- qabiliyyət

28 İslahatçı liberalizm ideoloqlarına aid deyil:

- C. Mill
- F.Ruzvelt
- Cefferson
- T. Qrin
- Keyns

29 Klassik liberalizmə görə dövlət:

- məhv olunmalı şərdir
- müdrək atadır
- istismar vasitəsidir
- gecə qarovulçusudur

- mütləq hakimiyyət hüququna malikdir

30 Klassik liberalizmin komponentlərinə daxil deyil:

- ayrılmaz azadlıqların tanınması
 özəl mülkiyyət dövləti
 fərdi təşəbbüskarlıq üçün geniş imkanlar
 dövlətin iqtisadiyyata müdaxilə etməsi
 mütləq ilkin bərabərlik

31 Leviafan əsərinin müəllifi:

- Maks Veber
 Hobbs
 Monteskye
 Rişelye
 Adam Smitt

32 İctimai müqavilə nəzəriyyəsi nəzərdə tutur:

- dövlətin yaradılması barədə insanların razılığa gəlməsi
 dövlətin federativ təşkilini
 hakimiyyətin üç qola bölünməsi
 ilkin bərabərlik prinsipi
 dövlətin iqtisadiyyata müdaxilə etməməsi

33 Klassik liberalizmin ideoloqlarından deyil:

- Kant
 Lokk
 Hobbs
 A. de Tokvil
 Monteskye

34 Jon Milli qeyd edin:

-









35 Ş.Monteskyeni qeyd edin:






○





36 Jon Lokku qeyd edin:





37 Dövlətin iqtisadiyata müdaxiləsi xüsusən artdı:

- 1929-1933-jü illərin dünya böhranı
- düzgün javab variantı yoxdur
- Birinji Dünya Müharibəsi illərində
- 1920-1924-jü illər ərzində
- 1917-1920-ji illər ərzində

38 Klassik və islahatçı liberalizm arasında irsilik körpüsünü bu şəxsin əsərləri oynamışdı:

- F.Ruzvelt
- T.Ruzvelt
- J.Mill
- J.Lokk
- T.Hobbs

39 Klassik liberalizmin gətirdiyi demokratiyanın 4 rəmzinə daxil deyil:

- kollektivçilik
- azadlıq
- individuallıq
- bərabərlik
- qardaşlıq

40 İslahatçı liberalizmin inkişaf zirvəsi təsadüf edir:

- T.Ruzveltin hakimiyyət illərinə
- F.Ruzveltin prezidentlik dövrünə
- Trumenin hakimiyyət illərinə
- 20 əsrin 50-ci illərinə
- Kennedi və L.Consonun hakimiyyət illərinə

41 Camal əd-Din əl-əfqanini qeyd edin:

-






42 Həsən əl-Bənnarı qeyd edin:







43 Sultan-Qaliyevi adlandırırdılar:

- ingilabçı
- müsəlman
- millətçi
- bolşevik
- javab variantlarının hamısı düzgündür

44 Sultan-Qaliyev edam edilir:

- 1933 ildə
- 1921 ildə
- 1924 ildə
- 1940 ildə
- 1955 ildə

45 Seyid Qütübün əsas əsərinin adı:

- «Son anadək mübarizə»
- «Dönüş nöqtəsi»
- «Yoldakı işarələr»
- «Qiyam»
- «Planetar jihad»

46 XX əsrin ortalarında Misirdə Müsəlman qardaşları təşkilatını kəskin təqibə məruz qoyan prezident:

- düzgün cavab variantı yoxdur
- J.Naser
- H.Mübarək
- Ə.Sadat
- Səlahəddin

47 əljəzairdə İslam ideyalarını milli konsepsiyasına daxil edən dövlət başçısı:

- Qəddəfi
- düzgün cavab variantı yoxdur
- Sultan-Qaliyev
- H.Mübarək
- Buaməddin

48 Misirdə İslam ideyalarını milli konsepsiyasına daxil edən dövlət başçısı:

- J.Naser
- əl-Bənnə
- S.Qütə
- B.Bhutto
- Z.Bhutto

49 İslam alimlərinin sosializmlə bağlı baxışlarına aid deyil:

- milli sərvətin islam qaydalarına səsən yenidən bölgüsü
- yoxsulluğun ləğvi
- insanın insanı istismar etməsinin ləğvi
- özəl mülkiyyətin inkişaf etdirilməsi
- hər kəsə «ləyaqətli həyatın» təmin edilməsi

50 Sosializm və bərabərlik naminə ilk ingilab kimi islamın yaranmasını qəbul edirdi:

- J.Naser
- Seyid Qütə
- Ü.ben Laden
- Qaspiralı
- Tolstoy

51 əl-əfqaniyə görə, əsl sosializmin köklərini harada axtarmaq lazımdır:

- Məqribdə
- kommunizmdə
- quran və ilk xəlifələr dövründə
- şialikdə
- Avropada

52 XIX əsrdə islam daxili ideoloji istiqamətlərə aid deyil:

- ələvilər
- ismaililər
- babilər
- bəhaizm
- məzdəkilər

53 əbu əl-Maududinin prinsiplərinə aid deyil:

- siyasət islam dininin üzvi tərkib hissəsidir

- qərb siyasi mexanizmlərindən vasitə kimi istifadə etmək
- mövcud dünya sistemi ilə uzlaşmanı inkaretmə
- şəriətdə zamana uyğun olaraq dəyişilə biləcək qaydalar var
- islamın əsas silahı təbliğat və nümunədir

54 Radikal fundamentalizmin məqsədlərinə daxil deyil:

- seçkilərdə qalib gələrək hakimiyyətə gəlmək
- güc yolu mövcud dünya quruluşunu məhv etmək
- müasir siyasi sistemi qəbul etməmək
- ümumbəşəri islam dövləti qurmaq
- ilkin islamın qaydalarını bərpa etmək

55 İlkin olaraq fundamentalizm hansı jərəyanla bağlı işlənmişdi:

- avropa bidətçiləri
- radikal sağçıların terror təşkilatı
- amerikan protestantizmin bir qolu
- ismaililər
- düzgün javab variantı yoxdur

56 Zülfüqar Bhuttonu qeyd edin:





57 Avropanın hansı paytaxtını çay üzərində Beyrut adlandırırlar:

- Roma
- Buxarest
- Sofiya
- London

Paris

58 İran hansı ildə İslam Respublikası elan edildi:

- 1979 il
- 1982 il
- 1966 il
- 1970 il
- 1985 il

59 2004-jü ildə Biz qərb şəhərlərini yerlə-yeksan edəcəyik bəyan edən təşkilat:

- Müsəlman-qardaşları təşkilatı
- «Abu Həfs əl-Masrinin briqadası»
- «İslamın qılıncı» təşkilatı
- Həmas təşkilatı
- javab variantlarının hamısı düzgündür

60 Seyid Qütüb hansı ildə edam olunur:

- 1971
- 1942
- 1967
- 1965
- 1954

61 Seyid Qütüb yox edilməli bütələr sırasına daxil edirdi:

- javab variantlarının hamısı düzgündür
- milləti
- partiyası
- xalqı
- ordunu

62 Mötədil fundamentalizmin yayılma ərazisinə aiddir

- Səudi Ərəbistan
- Banqladeş
- Malayziya
- İndoneziya
- javab variantlarının hamısı düzgündür

63 İslam fundamentalistlərinin məqsədlərinə aid deyil:

- irqi və dini fərqləri yox etmək
- müasir dünya sisteminin inkarı
- millətçilik, kommunizm və demokratiya islam dünyasını tənəzzülə aparır
- düzgün javab variantı yoxdur
- konstitusiyası quran olan dövlət yaratmaq

64 Maududinin ilk kitabı adlanırdı:

- Mədəniyyət və islam
- İslamda mədəni ingilab
- Siyasətdə islam
- İslamda jihad
- Qərbin ittihamlarına javab

65 əljəzair - vətənim, islam - dinim, ərəb dili - mənim dilimdir şüarı ilə çıxış edən təşkilat:

- islahatçı-üləmələr
- müsəlman-qardaşları
- sosialist müsəlmanlar
- radikal müsəlmanlar
- zeydlər

66 Müsəlman-qardaşları təşkilatı ilkin olaraq yaradıldı:

- Livanda
- Misirdə
- İndoneziyada
- Əfqanıstanda
- Liviyada

67 Pakistanda İslam ideyalarını milli konsepsiyasına daxil edən dövlət başçısı:

- Ben Bella
- J.Naser
- Z.Bhutto
- B.Bhutto
- Buaməddin

68 Liviyada İslam ideyalarını milli konsepsiyasına daxil edən dövlət başçısı:

- Ə.Sadat
- Qəddafi
- H.Mübarək
- əl-Bənnə
- Ben Bella

69 Xristian demokratiyası daha böyük uğurlara hansı ölkələrdə nail oldu:

- bir sıra Latın Amerika ölkəsində
- Almaniya
- İtaliya
- Çili
- cavab variantlarının hamısı düzgündür

70 Sturtsonu İtaliyanı tərk etməyə vadar edir:

- vergidən yayınmaya görə həbs təhlükəsi
- Vatikanın təzyiqi
- İkinci Dünya Müharibəsinin başlanması
- siyasi ekstremizmə üz tutduğu üçün
- Mussolininin hakimiyyətə gəlməsi

71 Rerum Novarum əsərinin müəllifi

- Roma papası XI Piy
- Poma papası XIII Lev
- Roma papası II İoann Pavel
- fon Ketteler
- Sturtso

72 Roma papası XIII Levin əsərini qeyd edin:

- «Rerum Novarum»
- «Semekst Eqo»
- düzgün javab variantı yoxdur

- «Quadragesima Amo»
- «Syllabus of Errors»

73 Liberal demokratiya doktrinasını ilk dəfə tənqid edən dini xadim:

- kardinal Rişelye
- Roma papası II İoann Pavel
- patriarx Nikon
- Roma pası XIII Lev
- Roma papası IX Piy

74 İlk xristian partiyası adlanırdı:

- Belçika Vətəndaş partiyası
- Fransa Xalq Cəbhəsi
- İngiltərə Sülh partiyası
- İtaliya Xalq partiyası
- Almaniya Xristian partiyası

75 İlk xristian-demokratik partiyası yaradılıb:

- 1924-cü ildə İngiltərədə
- 1932-ci ildə Belçikada;
- 1919-cu ildə İtaliyada;
- 1903-cü ildə Fransada;
- 1899-cu ildə Almaniyaada;

76 Syllabus of Errors əsərinin müəllifi:

- Roma papası IX Piy;
- Roma papası XIII Lev;
- K.Adenauer
- R.Şuman;
- V.fon Ketteler;

77 Klassik xristian demokratiyasının tərəfdarları ideologiyanın janlanması ümidlərini bağlayırlar:

- Şimali Amerika ilə
- Latın Amerika ilə
- Şimali Avropa ilə
- Mərkəzi və Şərqi Avropa ilə
- Qərbi Afrika ilə

78 Sosialist bloku dağıldıqdan sonra xristian-demokratik partiyalar populyarlaşır:

- Ukrayna
- Çexiya
- javab variantlarının hamısı düzgündür
- Məjarıstan
- Litva

79 Alman Xristian-Demokratik İttifaqın təsisçisi:

- Şuman
- Sturtso
- fon Ketteler
- Adenauer
- Brandt

80 XX əsrin ortalarında İtaliya Xristian-Demokratik partiyasını hakimiyyətə gətirən lider:

- Berluskoni
- Ketteler
- Qasperi
- Mussolini
- Sturtso

81 Sturtso 20-ji illərin ortalarında yeni beynəlxalq hərəkatı yaradır:

- Venesiyada
- Parisdə
- Praqada
- Berlində
- Vyanada

82 Vatikan İtaliya Xalq Partiyasını bağlamağa niyə vadar etdi:

- partiya rəhbərliyi ilə Roma papası arasında şəxsi ədavətə görə
- partiyanın Vatikanın rəsmi xəttinə qarşı çıxdığı üçün
- partiyadaxili seçkilərdəki saxtakarlığa görə
- katoliklərin siyasi həyatda fəal iştirakını bəyənmədiyi üçün
- partiyanın fəhlə hərəkatında aktiv iştirakına görə

83 Almaniyada XIX əsrdə xristian-demokratik jərəyanın aparıcı nümayəndəsi:

- fon Ketteler
- Adenauer
- XI Benedikt
- Şuman
- Sturtso

84 Katolik həmkarlar ittifaqlarını liberalizm və sosializmdən üstün tutan müəllif:

- Roma papası XIII Pi
- Roma papası XI Benedikt
- düzgün cavab variantı yoxdur
- Roma papası XIII Lev
- Roma papası X Lev

85 XX əsrin 2-ci yarısında xristian-demokratların güclü olduqları ölkələrə aid deyil:

- Almaniya
- İtaliya
- Macarıstan
- Böyük Brtaniya
- Çili

86 İlk xristian demokratların arzusu olaraq formalaşır:

- Dünya Xristian Birliyi
- NATO
- BMT
- ATƏM
- Avropa İqtisadi Birliyi

87 Avropa Xalq Partiyasına xristian-demokratik partiyalardan başqa daxildi:

- italiya radikalları

- britaniya konservatorları
- kommunistlər
- leyboristlər
- avstriya liberalları

88 Xristian demokratları konservatorlardan fərqləndirən prinsip:

- təbəqələşmə prinsipi
- bərabərlik prinsipi
- ənənəvilik prinsipi
- həmrəylik prinsipi
- ədalətlik prinsipi

89 Çak Maritenin baxışlarına aid deyil:

- demokratiya idarə üsulunu dəstəkləmək
- həmkarlar ittifaqının rolunun vəjibliyi
- dövlət hakimiyyətinin məhduləşdirilməsi
- federalizm məqbuldur
- düzgün javab variantı yoxdur

90 İnsan təbiətinin personalist nəzəriyyəsinə müdafiə edirdi:

- Qasper
- Marite
- Kamyu
- Şuman
- Sturtso

91 1946-1963 illərdə Almaniyanın kansleri olmuş şəxs:

- Adenauer
- Brandt
- Kol
- Veymar
- Şuman

92 Alman Xristian-Demokratik İttifaqı təsis edilib:

- 1933 ildə
- 1924 ildə
- 1956 ildə
- 1939 ildə
- 1946 ildə

93 XIX əsrin sonu-XX əsrin əvvəllərində Avropada xristian-demokratik fikrin joşğun inkişafına səbəb olmuşdu:

- klerikal və dünyəvi qruplar arasında diskussiyalar
- Avropanın mədəni təsirinin genişlənməsi
- düzgün javab variantı yoxdur
- dünyəvi ideyaların kəskin böhranı
- dindaxili qruplar arasında ixtilafın kəskinləşməsi

94 İkinci dalğanın skinxedləri formalaşır:

- XX əsrin 30-cu illərində
- XX əsrin 70-ci illərində
- XX əsrin sonlarında

- İkinci Dünya müharibəsindən sonra
- XIX əsrin sonlarında

95 Birinci dalğanın skinxedlərinə aid deyil:

- varlıların dünyasına etiraz olaraq formalaşmışdılar
- gənclər sinfi hərəkatı idi
- irqçilik
- zənci musiqisini sevirdilər
- sadə, kobud geyim stili

96 Faşizmin sadə əlamətlərinə aid deyil;

- sıfırdan yeni dünya nizamının qurulması
- düşmənlərin varlığı
- tarixin qəbul edilməməsi
- müasir sivilizasiyanı inkar etmə
- mehriban qonşuluq siyasəti

97 Siyasətdə ifrat, kəskin baxışlar və hərəkatlərə meyletmə adlanır:

- liberalizm
- plüralizm;
- ekstremizm
- sosializm
- avtoritarizm

98 XX əsrin sonları-XXI əsrin əvvəllərində İsveçrədə radikal sağçı partiyanın lideri:

- Breyvik
- Larsen
- Koen
- Le Pen
- Bloxer

99 Avropada faşist tipli hərəkatlara qarşı ən sərt qanunlar mövcuddur:

- Macarıstanda
- Almaniyada
- İtaliyada
- Böyük Britaniyada
- İslanidiyada

100 Özünü faşist adlandırmış birlik:

- 1919-cu ildə Milanda
- 1866-cı ildə Savoyada
- 1904 ildə Genuyada
- 1912-ci ildə Venesiyada
- 1899 ildə Sorbonnada

101 ifrat sağçılar faşizm sözünü mənimsədilər:

- XVI əsr italyan utopistlərindən
- düzgün cavab variantı yoxdur
- XIX əsrin sonlarının Siciliya fəhlə hərəkatından
- XIX əsrin ortalarının Haribaldi hərəkatından
- Spartakın başçılığı ilə qladiatorların üsyanından

102 faşizm sözünün hərfi mənası:

- qıfil
- ittiham
- silah
- mübarizə
- dəstə, birlik

103 Neofaşizminin ideoloji əsaslarına aid deyil:

- müasir dünya nizamı cəhənnəmdir
- cəmiyyətin əsasını icma təşkil edir
- ailə dəyərləri milli dəyərlərdən üstündür
- insan özü-özlüyündə məna kəsb etmir
- icmadakı intizam cənnətdir

104 Dövlət daxilində hər şey, dövlət xaricində heç nə ifadəsinin müəllifi kimdir?

- Borman
- Hitler
- Stalin
- Gering
- Gebbels

105 Sağçı ekstremizm nümunələrinə aid deyil:

- sağçı populizm
- maoizm
- faşizm
- dini fundamentalizm
- ultrakonservatizm

106 Siyasi ekstremizmin subyektivi ola bilər:

- cavab variantlarının hamısı düzgündür
- ayrı-ayrı fədlər
- dövlətlər ittifaqı
- dövlətlər
- partiyalar

107 ekstremus latın dilindən necə tərcümə olunur:

- çərçivəsiz
- son
- qaydasız
- sol
- ifrat

108 Siyasi ekstremizmə aid deyil:

- seçkilər vasitəsilə hakimiyyətə gəlmək istəyir
- qanunlar çərçivəsinə sığmır
- dövlət tanımır
- beynəlxalq hüquq normalarını tanımır
- hüquqi nihilizm deməkdir

109 Neofaşist qruplarına aid deyil:

- Macar maraqları partiyası

- Britaniya xalq partiyası
- «Qan və şərəf»
- «Combat 18»
- red-skinz

110 Avstriyanın radikal sağçı partiyası adlanır:

- Mədəni İrsin Mühafizəsi Təşkilatı
- Avstriya Azadlıq Partiyası
- Avstriya Sosial-Demokrat partiyası
- Avstriyalıların Partiyası
- Köklərə qayıdış Hərəkatı

111 Avstriya Azadlıq Partiyasının XX əsrin sonu-XXI əsrin əvvəllərində lideri:

- düzgün cavab variantı yoxdur
- Bloxer
- Lange
- Le Pen
- Xayder

112 Fransa radikal sağçı partiyasının əsas şüarı:

- Ari birliyi - son məqsəd
- Fransa fransızlar üçün
- Köklərə qayıdış
- Əcnəbilərə yox!
- Əvvəlcə - fransızlar!

113 Norveçin radikal sağçı partiyası adlanır:

- Milli Birlik Partiyası
- Norveçlilər partiyası
- Norveç Xalq Partiyası
- düzgün cavab variantı yoxdur
- Norveç Sosialist Partiyası

114 Fransanın ifrat sağçı partiyası adlanır:

- Frankofillər Təşkilatı
- Fransa Əsillər Cəmiyyəti
- Fransa Milli Cəbhəsi
- Fransa Xalq Partiyası
- Fransa Xalq Maarifçiləri

115 Skinxedlərlə əməkdaşlıq edən sağçı partiyalara aid deyil:

- Cuntas Espanolas
- Vəams Bloku
- Macar maraqlara Partiyası
- Niderland 86 Mərkəz Partiyası
- Norveç Sosial-Demokrat Partiyası

116 Birinci dalğanın skinxedləri əsasən hansı təbəqələrin nümayəndələri idilər:

- region həkim və müəllimləri
- liman və inşaat fəhlələri
- orta sahibkar
- müflisləşmiş fermerlər

hərbçilər

117 İlk skinxedlər formalaşır:

- Macarıstanda
 İngiltərədə
 Almaniya
 Norvecdə
 Fransada

118 Skinxed sözünün hərfi mənası:

- ağ adam
 döyüşkən buzov
 dəmir adam
 dazbaş
 küçə döyüşçüsü

119 Faşistlərə istənilən yeni çaylara, dağ silsilərinə və s. iddia etmək imkanı verən nəzəriyyə adlanırdı

- məhdudiyətsiz ehtiyaclar
 qlobal Almaniya
 təbii sərhədlər
 sonsuz okean
 alman çəkməsi

120 İtaliyalı filosof Kroçe faşizmi hesab edirdi:

- iqtisadi böhranın təbii nəticəsi
 Avropanın «məənəviyyat xəstəliyi»
 məzlum xalqın haqq sədası
 mətbuatın yaratdığı nağıl
 ifrat vətənpərvərliyin fəsadı

121 Hitlerə görə, partiyasının tarixi vəzifələrindən biri:

- marksizmi yox etməkdir
 Roma imperiyasının sərhədlərini bərpa etməkdir
 düzgün cavab variantı yoxdur
 neofaşizm üçün zəmin yaratmaqdır
 hamını partiyanın üzvü etməkdir

122 Faşizm ideologiyasının mərkəzi ideyalarına aid deyil:

- furerlik prinsipi
 dövlət maşınının tam hökmranlığı
 irqi üstünlük
 düzgün cavab versiyası yoxdur
 hərbi ekspansiya

123 Siyasi ekstremizmin inkişafı üçün münbit şəraitə aiddir

- cavab variantlarının hamısı düzgündür
 ictimai həyatın total kriminallaşması
 əhalinin böyük hissəsinin müflisləşməsi
 uzun müddətli sosial-iqtisadi böhran
 əhalinin ideoloji-mənəvi tənəzzülü

124 Yeni və təhlükəli ekstremizm növünü qeyd edin:

- nüvə
- ekoloci
- mədəni
- elektron
- telefon

125 Siyasi ekstremizmin obyektı qismində çıxış edə bilər:

- cavab variantlarının hamısı düzgündür
- dövlət quruluşunun ayrı-ayrı elementləri
- cəmiyyətin həyat təminatının əsas sistemləri
- dövlət quruluşu
- siyasi partiyalar

126 Çörçill faşizmi adlandırmışdı:

- kommunizmin eybəcər övladı
- Pandora qutusunun sonuncu əşyası
- ingilislərin görmək istəmədiyi div
- totalitar düşüncənin məhsulu
- kapitalizmin ögey övladı

127 Mussolini həyata keçirdiyi terroru adlandırmışdı:

- açıq səma
- ictimai gigiyena
- tozsoran əməliyyatı
- mənəvi paklıq
- ekoloci təmizləmə

128 Faşizmin nəzəri əsaslarına daxil deyil:

- dövlət canlaların həyat qanunauyğunluqlarına tabedir
- antimarksizm
- beynəlmillətçilik
- «təbii sərhədlər» nəzəriyyəsi
- «Milli sosializm» ideyası

129 Solçu ekstremizmə aid deyil:

- Solçu-eserlər
- XIX əsrdə rus xalqları
- İtaliyada «qırmızı briqadalar»
- Almaniyada «Qırmızı ordunun fraksiyası»
- İtaliya faşizmi

130 Natsi-skinxədlərin rəmzlərinə aid deyil:

-



○



düzgün cavab variantı yoxdur





○



131 Fransada XX əsrin sonları-XXI əsrin əvvəllərində faşist tipli partiya lideri:

- der Vart
- Bloxer
- Le Pen
- Larsen
- Xayder

132 Böyük Britaniyada nəşr olunan radikal sağçı cürnallara aid deyil:

- «Hücum silahı»
- «Qann və Şərəf»
- düzgün cavab variantı yoxdur
- «Ari döyüşçüsü»
- «Tayms»

133 İtaliya neofaşistləri hansı ictimai qruplar arasında daha çox yayılıblar:

- «Roma» və «Latsio» klublarının fanatları
- «Napoli» və «İnter» klublarının fanatları
- Siciliya mafiozları
- Genuya oliqarxları
- Millətçi ziyayılar

134 XX əsrin sonlarından İtaliya faşistlərinin rəmzinə çevrildi:

- Sofi Lorenin nəvəsi

- Berluskoninin kiçik oğlu
- Mussolinin nəvəsi
- düzgün cavab variantı yoxdur
- Kolizey abidəsi

135 Avropada ifrat millətçilərin son ən böyük cinayəti baş verib:

- 2007 ildə London metrosunda
- 2003 ildə İspaniyada
- 2011 ilin yayında Norveçdə
- 2010 ilin yazında Fransada
- 2005 ildə İtaliyada

136 ABŞ-dakı Milli alyans neofaşist partiyasının şüarlarına aid deyil:

- yəhudilər partiyanın üzvü ola bilməzlər
- partiyanın üzvü yalnız ağdərilər ola bilər
- düzgün cavab variantları yoxdur
- Yəhudiləri və cinsi azlıqları şaxtalara atmaq lazımdır
- zənciləri geri - Afrikaya göndərmək lazımdır

137 Faşist ideyalarını yayan partiyaların Avropada seçkilərdə böyük uğurlar əldə etdikləri ölkələrə aid deyil:

- İsveçrə
- Fransa
- Çexiya
- Avstriya
- Hollandiya

138 Polşa, Çexiya, Macarıstan, Xorvatiya, Bolqarıstanda natsi-skinxədlərin əsas qurbanına çevrilənlər:

- zəncilər
- ruslar
- yəhudilər
- qaraçılar
- türklər

139 ABŞ-da natsi-skinlərin yaranmasında kimin böyük rolunu qeyd edirlər?

- oliqarxların
- KİV-lərin
- mafioz qrupların
- demokratların
- respublikaçıların

140 ABŞ-da XX əsrin 70-ci illərində mövcud olmuş skinxədd qruplarına aid deyil:

- ağdərili-skinxədlər
- qaradərili-skinxədlər
- düzgün cavab variantı yoxdur
- puertorikalı skinxədlər
- yəhudi-skinxədlər

141 Faşistlər skinxədləri öz tərəfinə necə cəlb etdilər:

- hakimiyyət vəd edərək
- skin-klubların yaranmasını maliyyələşdirərək
- oxşar musiqi zövqləri ilə
- sadə ideyaları ilə cəlb edərək

- daha güclü olduqlarını nümayiş etdirərək

142 İkinci dalğanın skinxedlərinin geyim stili nəyə hesablanmışdı:

- müasir geyim standartlarına üsyan kimi
 dağ səfərlərinə
 nizamlı ordu üslubuna
 kütləvi yürüşlərə
 küçə davaları

143 Birinci dalğa skinxedlərinin qızıl çağı:

- 1952-ci il
 1978-ci il
 1948-ci il
 1985-ci il
 1969-cu il

144 Dövlətdaxili ekstremizm nümunələrinə aid deyil:

- Fransanın miqrasiya siyasəti
 SSRİ-də QULAQ
 Kambocada Pol Pot recimi
 Faşist Almaniyasında konslagerlər
 Şimali Koreyada indiki recim

145 Siyasi ekstremizmin beynəlxalq miqyasda nümunəsinə aid deyil;

- Mao Dzedunun «kənd inqilabı»
 «Proletar ingilab»
 faşizmin «yeni dünya nizamı»
 Ruzveltin «Yeni xətt» siyasəti;
 «ümumdünya islam ingilabı»

146 Utopik-sosializm nümayəndəsini qeyd edin:

-



○



cavab variantlarının hamısı düzgündür





147 Fransua Mitteranı qeyd edin:







148 XXI əsrin astanasında Sosialist İnternasionalda neçə partiya və hərəkat təmsil olunmuşdu

- 92
- 5
- 80
- 143
- 10

149 XX əsrin 80-cı illərin sonlarında Sosialist İnternasionalda neçə partiya və hərəkat təmsil olunmuşdu:

- 80
- 10
- 50
- 3
- 100

150 Fransız utopik sosialistlərin baxışlarına təsir etmişdi:

- Napoleon Bonapartın respublikanı devirməsi
- Kardinal Rişelyenin sərt hakimiyyət illəri
- Böyük coğrafi kəşflər
- Böyük Fransa Burcua inqilabı
- Yüzlük Fransa-İngiltərə müharibəsi

151 Utopik sosialistlərin şüarı:

- Dünya dağılsa da, ədalət zəfər çalsın
- Hərəkat hər şey, məqsəd heç nə
- Ya hamı xoşbəxt olmalı, ya heç kim
- Hakimiyyət daxilində hər şey, hakimiyyət xaricində - heç nə
- Ziddiyyətlər əsassızdır - həmişə ayrı, üçüncü yol var

152 Sosializm termini ilk dəfə hansı əsərdə istifadə olunmuşdu:

- «İndividuallıq və sosializm haqqında»
- «Sirlər xəzinəsi»
- «Siyasi ensiklopediya»
- «Günəş şəhəri»
- «İctimai təcrübələr»

153 Sosializm sözünü ictimai istifadəyə ilk gətirən kim hesab edilir:

- Pyer Leru

- Nizami Gəncəvi
- Tomas Mor
- Kampanella
- Ş.Furye

154 Müasir sosial-demokratiyanın ilk qərarları qəbul olunmuşdu:

- 1990-cı ildə Bombeydə
- 1951-ci ildə Frankfurt-na-Mayne
- 1966-cı ildə Cenevrədə
- 1978-ci ildə Belqrada
- 1945-ci ildə Praqada

155 Kampanella hansı əsərin müəllifidir:

- «Nə etməli?»
- «İskəndərnamə»
- «Utopiya»
- «Günəş şəhəri»
- «Leviafan»

156 Utopik sosializm nümayəndəsini qeyd edin:

- Nizami Gəncəvi
- Mussolini
- Hobbs
- Mitteran
- Makiavelli

157 Utopik sosializmin əsaslarına daxil deyil:

- ya hamı xoşbəxt olmalıdır, ya heç kim
- İstismar, kasıblıq yox olacaq
- sinfi mübarizədə fəhlələr qalib gələcək
- İdeal ictimai quruluşun bərqərar olması
- İctimai mülkiyyətin üstünlüyü

158 F.Eberti qeyd edin:





159 Avropa parlamentində sosialistləri təmsil edən qrup nə vaxt yaradılıb:

- 1985 ildə
- 1952 ildə
- 2000 ildə
- 1928 ildə
- 1942 ildə

160 Sosialsit İnternasionalın əsas təşkilatəddici qüvvəsinə aiddir:

- Azərbaycan sosial-demokratları
- Böyük Britaniyanın Leyborist partiyası
- cavab variantlarının hamısı düzgündür
- Polşa sosial-demokratları
- Rusiya sosial-demokratları

161 1919-cu ildə sosial-demokratlarla yollarını ayırdılar

- liberallar
- mühafizəkarlar
- leyboristlər
- utopistlər
- kommunistlər

162 Sosial-demokratlar ilk dəfə hakimiyyətə gəldilər:

- 1919 ildə Almaniya
- 1888 ildə Yeni Zelandiyada
- 1904 ildə Avstraliyada
- 1917 ildə Rusiyada
- 1924 ildə Böyük Britaniyada

163 Sosial-demokratiyanın hərəkətinin təməlini əlaqələndirirlər:

- İkinci İnternasionalın islahatçı qanadı ilə
- Üçüncü İnternasionalın mərkəzçi qrupu ilə
- Birinci İnternasionalın mühafizəkar qanadı ilə
- Kominternin avqust qərarları ilə
- Birinci İnternasionalın islahatçı qanadı ilə

164 Sosial-demokratiyanın əsas prinsiplərinə aid deyil:

- beynəlxalq demokratiya
- hərbi demokratiya
- siyasi demokratiya
- sosial demokratiya
- iqtisadi demokratiya

165 Sosial-demokratların hakimiyyətdə ən uzunmüddətli qaldıqları dövlət:

- İtaliya
- İsveçrə
- Danimarka
- İsveç
- Finlyandiya

166 Son məqsəd heç nə, hərəkət - hər şey! prinsipi məxsus idi:


- utopist-sosialistlərə
- bolşeviklərə

- sosial-demokratlara
- islahatçı liberallara
- neofaşistlərə

167 Bakunin fikirlərinə aid deyil:

- fərdin tam azad olması uğrunda mübarizə
- cəmiyyətin tam azad olması uğrunda mübarizə
- dövlət insanları parçalayır
- dövlət başlanan yerdə fərdin azadlığı bitir
- dövləti anarxistlər zəbt etməlidir

168 Bu hansı təşkilatın rəmzidir?



- eko-anarxistlərin
- sindikalistlərin
- maoistlərin
- leyboristlərin
- anarxo-kommunistlərin

169 Bu rəmzin müəllifləri kimdir:



- milan anarxistləri
- ispan anarxistləri
- Bakunin
- ABŞ anarxistləri
- Prüdon

170 Mao Tzedunun ərazi iddialarına daxil deyildi:

- Balxaş gölü
- Tuva
- Uzaq Şərq
- Şimali Qafqaz
- Altay

171 Mao Tzeduna görə dünya ingilabının əsasını bu mübarizə təşkil edir:

- dünya kəndi ilə dünya şəhərinin
- Mədəni Çinlə dünya cahilliyinin
- kasıb Cənubun varlı Şimalla
- sosialist bloku ilə kapitalist blokunun
- Şərqlə Qərbin

172 Hər icmanın daxili hüquqlarına daxil deyildi:

- düzgün cavab variantı yoxdur
- gündəlik iş saatını müəyyən etmək
- şəxsi və ictimai istifadə obyektləri müəyyən etmək
- məişət qaydasını müəyyən etmək
- istehsal öhdəliklərini götürmək

173 Sindikalist cəmiyyətdə olmamalı idi:

- cavab variantlarının hamısı düzgündür
- ordu
- polis
- pul
- dövlət

174 Sindikalistlər cinayətkarı necə cəzalandırmaq fikrində idilər:

- valideynlikdən məhrumetmə
- məcburi ictimai əmək
- ictimai qınaq və kollektivdən təcrid olunma
- həbs
- orduya çağırılma

175 Sindikalistlər əmtəə mübadiləsi zamanı hansı prinsipi rəhbər tuturdular

- bərabər dəyərliliyi
- imkanı olan ehtiyacı olana verir
- əmtəə mübadiləsi aparılmırdı
- ümumi şura bölgünü aparır
- hamıya bərabər paylanılır

176 Sindikalistlər maaşı inkar edirdilər:

- pulu inkar etdikləri üçün
- bərabərliyi artırdığı üçün
- əqli əməyin hesablanması çətinliyinə görə
- düzgün cavab variantı yoxdur
- qeyri-bərabərliyi artırdığı üçün

177 Anarxo-sindikalistlər kimlərlə mübarizə apardıqlarını bəyan edirdilər:

- solçularla
- avaralar
- parazitlər
- bomclar
- xırda sahibkarlar

178 Anarxo-sindikalizmin nümayəndəsini qeyd edin

- Prüdon
- Ştirner
- Lenin
- Mao
- Puante

179 Anarxizmi tam bir baxışlar sistemi kimi formalaşdırdı:

- Qodman
- Qaribaldi
- Bakunin

- Lenin
- Kropotkin

180 Dövlət daxilindəki xalqı Bakunin adlandırırdı:

- məzlum
- əsir
- uşaq
- müqəssir
- girov

181 Avropada anarxist şüarları altında ingilab dalğalarına təkan verən:

- Ştirner
- Lenin
- Kropotkin
- Prüdon
- Bakunin

182 Mühəribə qardaş kimi yaşamaq üçün doğulmuş insanları vəşhi heyvanlara çevirir kəlamının müəllifi:

- Kampanella
- Nizami
- Russo
- Volter
- Mor

183 Patsifistlərin yaratdığı beynəlxalq qurum adlanır:

- Düzgün cavab variantı yoxdur
- Ümumdünya Sülh Şurası
- Beynəlxalq Sülh Təşkilatı
- Sülhsevər Dövlətlər Birliyi
- Mühəribə Əleyhinə İttifaq

184 Patsifizm sözünün hərfi tərcüməsi:

- sülhyaradan, barışdırıcı
- mühəribəyə yox
- əliyalın
- silahı atan
- ataya sadıq

185 Yaşlılar ın qlobal xartiyası qəbul edilmişdi:

- 2007-ci ildə Londonda
- 1998-ci ildə Belqradada
- 1987-ci ildə Moskvada
- 1994-cü ildə Dehlidə
- 2001-ci ildə Kanberrada

186 Qrinpis təşkilatı yaradılıb:

- 1971-ci ildə
- 1946-cı ildə
- 1955-ci ildə
- 1983-cü ildə
- 1978-ci ildə

187 Müasir yaşlılar hərəkatının yaradılması bağlı idi:

- 1986-ci ild baş vermiş Çernobil qəzası ilə
- 1945-ci ildə İkinci Dünya Müharibəsinin sonu ilə
- Elmi-texniki ingilabın XX-əsrin 80-cı illərində inkişafı ilə
- XX əsrin 70-ci illərinin dünya böhranı ilə
- 1968-ci ilin tələbə hərəkatı ilə

188 İlk patsifizm yönümlü təşkilatlar yaradılır:

- İkinci Dünya müharibəsindən sonra
- Birinci Dünya müharibəsindən sonra
- İngiltərə burcu ingilabı dövründə
- Napoleon müharibələri dövründə
- Xaç yürüşləri zamanı

189 Patsifizm termini ilk dəfə tətbiq olundu:

- 1886-cı ildə
- 1878-ci ildə
- 1933-cü ildə
- 1913-cü ildə
- 1902-ci ildə

190 SSRİ-dəki Təbiəti mühafizə drucinalarının fəaliyyətinə daxil deyil:

- kütləvi etiraz aksiyalarının təşkili
- brakonyerliklə mübarizə
- Yeni il qabağı küknar ağaclarının kütləvi sürətdə qırılması ilə mübarizə
- yeni qoruqlarının yaradılmasında təşəbbüskarlıq
- yerli hakimiyyətin ekoloji tədbirlərini dəstəkləmək

191 SSRİ-də Təbiətin Mühafizəsi üzrə Drucinalar Hərəkatı yaradılmışdı:

- 1991 ildə
- 1972 ildə
- 1930 ildə
- 1917 ildə
- 1989 ildə

192 Texnikanın inkişafı hansı ekoloji təhlükələrə səbəb olur:

- təhlükəli kimyəvi maddələrin tullantıları
- radiasiya
- cavab variantlarının hamısı düzgündür
- sintetik materiallar
- neftin suya dağılması

193 XX əsrin 60-cı illərinin gənclər və ekoloji hərəkatları özündə birləşdirir:

- Uotson
- Byutikofer
- Rot
- Taqqart
- Ben-Kondit

194 Eyni hərəkat adlarına aid deyil:

- patsifizm hərəkatı

- yaşillər hərəkatı
- ekoloci hərəkat
- invayromental hərəkat
- təbiəti mühafizə hərəkatı

195 əqidəsindən asılı olaraq hərbi xidmətdə seçim verməyə çağıran beynəlxalq təşkilat:

- Beynəlxalq Reportyorlar Birliyi
- NATO
- MBD
- QUAM
- Beynəlxalq Amnistiya

196 Yaşillər in dayanıqlıq prinsipi nəzərdə tutur:

- resursların tükənməsinin onların bərpası nın təmin edilməsi yolu ilə təmini
- müəyyən iqtisadi səviyyədən daha irəli getməməyi
- hakimiyyət orqanları ilə danışıqlarda sərt mövqedən çıxış
- heyvanat aləmi ilə insanların bərabər hüquqlarının təmini
- siyasi partiyaların dayanıqlı inkişafını

197 yaşillərin tələblərinə daxid deyil:

- dünyanın təbii ehtiyatlarının yenidən ədalətli bölgüsü
- istehsal və istehlakın daimi artımından imtina
- təbiətdən istifadənin ənənəvi üsullarına dönmək
- dünya ticarətini azaltmaq
- şəhərlərin ləğvi və hamının kənd şəraitinə dönməsi

198 Ben-Konditi qeyd edin:

- düzgün cavab variantı yoxdur







199 2001-ci ilin Yaşillər Xartiyası qəbul olunmuşdu:

- Praqada
- Kanberrada
- Ottavada
- Sidneydə
- Parisdə

200 Patsifistlərin rəmzi olan canlı:

- delfin
- ağ fil
- cavab variantlarının hamısı düzgündür
- boz göyərçin
- ağ göyərçin

201 Yaşillər hərəkatının nümayəndələri Byutikofer və Rot 1998-2005 illərdə hakimiyyətdə təmsil olunmuşdular:

- Almaniya
- ABŞ-da
- Fransada
- İtaliya
- Belçikada

202 XX əsrin 60-cı illərində ekoloqların verdiyi hansı proqnoz doğrulmadı:

- «insanlığın sonu» ilə bağlı ssenarilər həyata keçmədi
- demoqrafik partlayış baş vermədi
- «Artım sərhədi» hələ keçilməyib

- cavab variantlarının hamısı düzgündür
- texniki cəhətdən inkişaf etmiş dövlətlərdə ekoloci vəziyyət yaxşılaşdı

203 XX əsrin 80-cı illərində ekoloci hərəkatın canlanmasına səbəb oldu:

- «Qrinpis» təşkilatının yaradılması
- Filadelfiya partlayışı
- ümumdünya iqtisadi böhranı
- SSRİ-də «yenidənqurma»
- Çernobil qəzası

204 Patsifistlərin mübarizə metodlarına aid deyil:

- piket
- «canlı zəncir»
- nümayişlər
- marşlar
- kütləvi diversiyalar

205 SSRİ-dəki Təbiəti mühafizə drucinalarının həyata keçirdikləri proqramlara aid deyil:

- ekoloci proqramları maliyyələşdirmə
- ekoturizm
- çirkləndirmə ilə mübarizə
- ekoloci təhsil
- ekoloci təbliğat

206 İlk feministlərə Avropada aid edirlər:

- ingilabçı-xanımları
- erkən əsr rahibələrini
- xanım-bidətçiləri
- düzgün cavab variantı yoxdur
- aristokrat xanımları

207 Qadınlığın mistikası əsərinin müəllifi:

- R.Lüksemburq
- M.Reyd
- S. de Bovuar
- B.Fridan
- L.Bekker

208 İkinci cins əsəri yazılıb:

- 1923 ildə
- 1978 ildə
- 1713 ildə
- 1899 ildə
- 1949 ildə

209 İkinci cins əsərinin müəllifi:

- R.Lüksemburq
- Ş.Furye
- S. de Bovuar
- K.Aqrippa
- L.Bekker

210 Feminizmin ikinci dalğasının ən parlaq nümayəndələrindən biri:

- Klara Setkin
- Afra Ben
- O. de Quc
- S. de Bovuar
- R.Lüksemburq

211 Qadın və sosializm cürnalının redaktoru

- Q.Teylor
- E.Parkxerst
- L.Bekker
- A.Bebel
- R.Lüksemburq

212 Qadın təşkilatlarının təzyiqi ilə ingilis parlamenti XIX əsrin sonlarında qadınlara bu hüququ verdi:

- tibbi mətəblərə daxil olmaq
- universitetlərə qəbul olunmaq
- əmlakı idarə etmək
- cavab variantlarının hamısı düzgündür
- əmlak sahibi olmaq

213 XIX əsrin ikinci yarısında qadınların seçki hüquqlarını tanımış ştatlara aid deyil:

- Vayominq
- Aydaxo
- Texas
- Kolorado
- Yuta

214 ABŞ ştatları arasında qadınların seçki hüquqlarını ilk tanıyan ştat:

- Vayominq
- Karolina
- Oqayo
- Miçiqan
- Texas

215 Kornelius Aqrippanın qadınları müdafiə edən əsəri yazılmışdı:

- XIX əsrdə
- XVIII əsrdə
- XII əsrdə
- XVI əsrdə
- XX əsrdə

216 Qadın cinsinin kişi cinsi üzərində üstünlüyü və alicənablığı haqqında deklamasiya müəllifi:

- Afra Ben
- Pizanlı Kristina
- Ş.Furye
- Aqrippa
- Meri Estel

217 ABŞ prezidentinin xanımı, ilk amerikalı feminist

- Kollontay

- Abigeyl Adams
- Afra Ben
- Pızalı Kristina
- Olimpiya Quc

218 Britaniyada qadın hüquqlarının ilk müdafiəçisi, yazar:

- Roza Lükseburq
- Pızalı Kristina
- Aqrippa
- Afra Ben
- Abigeyl Adams

219 Femina sözü latın dilindən tərcüməsi:

- zərif cins
- qadın cəbhəsi
- qadın
- bərabər hüquqluq
- müstəsnaıq

220 Qadınların siyasi hüquqbərabərliyi uğrunda hərəkəti adlanırdı:

- feminizm
- militarizm
- obyektivizm
- sufracizm
- matriarxa

221 Qadınlara aktiv seçki hüququ ilk dəfə verildi:

- Almaniyada
- Avstraliyada
- ABŞ-da
- Böyük Britaniyada
- Yeni Zelandiyada

222 Qadın-vətəndaşın hüquqları Bəyannaməsi tərtib edilib:

- 1845-ci ildə
- 1564-cü ildə
- 1623-cü ildə
- 1791-ci ildə
- 1815-ci ildə

223 Qadın şəhəri haqqında kitab ın müəllifi:

- Klara Setkin
- Abigeyl Adams
- Afra Ben
- Caklin Kennedi
- Pızalı Kristina

224 Feminizmin tərifinə yanaşmalara daxil deyil:

- fəlsəfi konsepsiya
- Sosial-siyasi nəzəriyyə
- utopik dünya barədə təsəvvürlər
- ideologiya

- geniş ictimai hərəkat

225 Feminizm termini ilk dəfə işlədən:

- Volter
 Şarl Furiye
 Deni Didro
 Can-Cak Russo
 Şarl Lui Monteskye

226 İdeologiya üzrə feminizm qollarına aiddir:

- radikal
 sosialist
 liberal feminizm
 cavab variantlarının hamısı düzgündür
 marksizm

227 Etnik feminizm növlərinə aid deyil:

- «sarıların»
 «ağların»
 cavab variantlarının hamısı düzgündür
 «rənglilərin»
 «qaraların»

228 Coğrafi feminizm növlərinə aid deyil:

- kontinental
 postsovet
 düzgün cavab variantı yoxdur
 amerika
 avropa

229 Militant feministlərin atdığı addımlara aid deyil:

- kimyəvi maddələrdən istifadə
 yanğınlar
 düzgün cavab variantı yoxdur
 siyasi xadimlərə hücumlar
 aclıq aksiyaları

230 Feminizmin militan qolunun siyasətinə aid deyil:

- cavab variantlarının hamısı düzgündür
 aclıq aksiyaları
 kişilərlə əməkdaşlıq
 hökumət binalarını daşqalama
 kişilərlə əməkdaşlıqdan imtina

231 XIX əsrin sonlarında ingilis parlamentinin qadınlara verdiyi müəyyən hüquqlar şamil olunurdu:

- yaşı 40 keçmiş xanımlara
 təhsilli xanımlara
 yalnız varlı xanımlara
 subay varlı xanımlara
 yalnız evli xanımlara

232 Britaniyada sufracist hərəkatının parlaq nümayəndəsi:

- Olimpiya de Quc
- Seneka Folz
- Lidiya Bekker
- Afra Ben
- Meri Elvis

233 Marion Reydin əsəri necə adlanırdı:

- Qadınları xilas edək
- Birinci cins
- Kişi hökmranlığına yox!
- Son çarə
- Qadına görə dua

234 Pulen de la Barın qadınların müdafiəsi ilə bağlı essesi yazılmışdı:

- düzgün cavab variantı yoxdur
- XV əsrdə
- XIII əsrdə
- XIX əsrdə
- XVII əsrdə

235 Cinslərin bərabərliyi haqqında essenin müəllifi:

- C.Mill
- Pulen de la Bar
- M.Teylor
- M.Gəncəvi
- Aqrippa

236 1793-cü ildə edam olunmuş feminist-xanım

- Pızalı Kristina
- Afra Ben
- Core Sand
- Şarlotta Korde
- Olimpiya de Quc

237 İlk qadın siyasi təşkilatı yaradılmışdı:

- Fransada
- ABŞ-da
- İngiltərədə
- Yeni Zelandiyada
- Almaniya

238 Biz qəbulunda iştirak etmədiyimiz qanunlara tabe olmayacağıq fikrinin müəllifi:

- Klara Setkin
- Pızalı Kristina
- Abigeyl Adams
- Roza Lüksemburq
- Olimpiya de Quc

239 Fransız maarifçiləri arasında qadının fiziki təbiətinə görə ikinci olduğunu bildirirdi:

- Monteskye
- Didro
- Helvesi

- Volter
 Russo

240 Qadınların hüquqlarını müdafiə edənlərə aid deyil:

- Pulen de lə Bar
 Kornelius Aqrippa
 Ş.Furye
 düzgün cavab variantı yoxdur
 C.Mill

241 postmodern feminizmin prinsiplərinə daxil deyil:

- kişilərin dəyərləri ilə formalaşan biliklər məhduddur
 kişi elminə xidmət edən elm qeyri-obyektivdir
 «qadın yazısı»nı yaratmağa çalışırlar
 qadınların ayrıca yox, ümumən zəhmətkeşlərin istismarı daxilində müdafiəsi
 dilçilikdə «kişi şovinizmini» yox etmək lazımdır

242 Müasir feminizm cərəyanlarına daxil deyil:

- ibtiddi feminizm
 ekofeminizm
 postmodern feminizm
 separatist feminizm
 modern feminizm

243 Dil şovinizminə qarşı ilk çıxış edən:

- Sen-Simon
 Roza Lüksemburq
 Klara Setkin
 Avqust Bebel
 Robert Ouen

244 Qarriyet Teylor-Millin fəaliyyətinə aid deyil:

- «Ümumi iş» qəzetinin nəşri
 «Qadınlar üçün seçki hüquqları» kitabı
 «Qadının tabeliyi» kitabı
 «Qadın mülkiyyəti komitəsi»
 «Nigah - qəbul edilmiş quldarlıq formasıdır» ifadəsi

245 Dil şovinizmi nümunəsini göstərin:

- evlənmə
 patriarxat
 rahiyyə
 nigah
 qazan

246 Zəif cins ifadəsi populyarlaşır:

- XII əsrdə
 XX əsrdə
 XVIII əsrin əvvəllərində
 XXI əsrin əvvəllərində
 XIX əsrdə

247 Liberal feminizmin parlaq nümayəndələrindən biri:

- Marion Reyd
- Afra Ben
- düzcün cavab variantı yoxdur
- Olimpiya de Quc
- Pızalı Kristina

248 XX əsrin sonu-XXI əsrin əvvəllərində postmodern feminizm daha çox harada yayılıb:

- Postsovet məkanında
- Avstraliyada
- Fransada
- ABŞ-da
- Böyük Britaniyada

249 Radikal feminizm müəlliflərinə aid deyil:

- Fayerstoun
- Millet
- düzcün cavab variantı yoxdur
- A.Bebel
- Dvorkin

250 Fəlsəfə və psixologiya üzrə feminizm qollarına aid deyil:

- cavab variantlarının hamısı düzgündür
- ekofeminizm
- postmodern
- psixoanalitik
- modern

251 Qadın Sosial-Siyasi İttifaqın feminizmdə yaratdığı istiqamət

- absenteizm
- patsifist
- militantlıq
- neytrallıq
- obyektivlik

252 Qadın Sosial-Siyasi İttifaqın ilk rəhbəri:

- Afra Ben
- Q.Teylor
- E.Pankxerstr
- R.Lüksemburq
- L.Bekker

253 Qadın Sosial-Siyasi İttifaq yaradıldı:

- 1878 ildə
- 1903 ildə
- 1869 ildə
- 1926 ildə
- 1948 ildə

254 XIX əsrin ortalarında ABŞ-da qadın hüquqları ilə bağlı Bəyannamə imzalanmışdı:

- Filadelfiyada

- Çikaqo şəhərində
- Dallas şəhərində
- Seneka Folz şəhərində
- Texasda

255 1791-ci ilin Fransa Konstitusiyası qadınları elan etdi:

- düzgün cavab variantı yoxdur
- yalnız seçilmək hüququ olanlar
- cəmiyyətin «passiv» üzvləri
- bərabər hüquqlu vətəndaşlar
- yalnız seçmək hüququ olanlar

256 C.Millin həyat yoldaşı ilə birlikdə yazdığı əsər:

- «Qadın azadlıq bəyannaməsi»
- «Qadın şəhəri»
- «Qadın tabeliyi»
- cavab variantlarının hamısı düzgündür
- «Qadınlar üçün seçki hüquqları»

257 Feminizmi qadınları təhgir edən hərəkat hesab edirdilər:

- patsifistlər
- marksistlər
- liberallar
- mühafizəkarlar
- yaşılar

258 Bərabərlik curnalının redaktoru

- Olimpiya de Quc
- Abigeyl Adams
- Klara Setkin
- Roza Lüksemburq
- Caklin Kennedi

259 Liberal-feminizmin zəif inkişaf etdiyi ölkələrə aid deyil:

- İslandiya
- Almaniya
- Danimarka
- düzgün cavab variantı yoxdur
- Yaponiya

260 C.Mill müasir qanunların qəbul etdiyi yeganə quldarlıq növü hesab edirdi:

- ailəni
- dövləti
- məhkəmələri
- həbsxanaları
- nigahı

261 Qadın mülkiyyəti təşkilatı yaradılmışdı:

- XVIII əsrin sonlarında
- XIX əsrin əvvəllərində
- XX əsrin ortalarında
- XIX əsrin ortalarında

XX əsrin əvvəllərində

262 XIX əsrin sonlarında liberal feminizmin yayıldığı ölkələrə aid deyil:

- Hollandiya
- Meksika
- Kuba
- ABŞ
- İspaniya

263 Meri Uolstonkraftın baxışlarına aid deyil:

- düzgün cavab variantı yoxdur
- ev işlərini maddi cəhətdən qiymətləndirmək lazımdır
- sosial ingilabı qadın ingilabı ilə birləşdirmək lazımdır
- rasionel düşüncə qabiliyyəti cinslə bağlı deyil
- qadın zəifliyi kişilərin tələq etdiyi ideyadır

264 Eyni dövrdə yaşamışdılar:

- Meri Uolstonkraft və Olimpiya de Quc
- Pizalı Kristina və Afra Ben
- Afra Ben və Abigeyl Adams
- Roza Lüksemburq və Qariyeta Mill
- düzgün cavab variantı yoxdur

265 Qadın hüquqlarının müdafiəsi kitabının müəllifi:

- Qariyeta Mill
- Pizalı Kristina
- Meri Uolstonkraft
- Abigeyl Adams
- Olimpiya de Quc

266 Yakobinçilərin fransız milləti elan etdiyi etnoslara daxil deyildi:

- qaskonlar
- bərbər əsillilər
- düzgün cavab variantı yoxdur
- bretonlar
- yerli yəhudilər

267 XII-XV əsrlərdə tərkibində 4 millətin olduğu universitet harada yerləşirdi:

- Vyana
- Genuya
- Tuluza
- Sorbonna
- Praqa

268 Filosof Gerderin ilk dəfə tətbiq etdiyi termin:

- sionizm
- «müstəmləkəçilik»
- «separatizm»
- millətçilik
- faşizm

269 Azərbaycançılıq ideologiyasını rəhbər tutaraq xalqın müxtəlif ideoloji səmtlərdə parçalanmasının qarşısını aldı:

- A.Mütəllibov
- N.Nərimanov
- Ə.Vəzirov
- M.Bağirov
- Heydər Əliyev

270 Millətçilik əsri hesab edilir:

- XXI əsr
- XX əsr
- XVI əsr
- XIX əsr
- XVIII əsr

271 Türkçülüüyü siyasi müstəvidə Azərbaycanda ilk təbliğ edən:

- Ə.Elçibəy
- Ə.Hüseynzadə
- Z. Göy Alp
- M.Ə.Rəsulzadə
- Bakıxanov

272 Aqressiv millətçilik anlayışı kimin adı ilə bağlıdır:

- fransız kapitani Şovenin
- Napoleon Bonapartın
- alman generalı Şliffenin
- kardinal Rişelye
- alman kansleri Bismarkın

273 Bir millət - bir dövlət prinsipini bəyan etdilər:

- levellerlər
- masonlar
- tampliyerlər
- anarxistlər
- yakobinçilər

274 XII-XV əsrlərdə millət (natio) termini tətbiq edilirdi:

- yalnız zadəganlara aid
- Barbar tayfalarına
- dini qruplara
- «qohumlar» birliyinə
- həmyerlilər birliyinə

275 Primordial etnik millətçilik formasına aiddir:

- İsrail dövlətinin siyasəti
- Türkiyə dövlətinin siyasəti
- ABŞ dövlətinin formalaşması
- Fransa dövlətinin formalaşması
- Alman dövlətinin formalaşması

276 Mədəni millətçiliyin tərifinə aid deyil:

- dövlət milli mədəniyyəti qorunmalıdır
- mədəni assimilyasiyanı qəbul etmirlər
- milləti dil vahidliyi birləşdirir
- milləti mədəniyyət vahidliyi birləşdirir
- mədəni assimilyasiyanı qəbul edir

277 Liberal millətçiliyin tərifinə daxil deyil:

- milli mənsubiyyətə əsaslanan maraqların üstünlüyünü qəbul edir
- milli maraqların başqalarının hesabına təmin edilməsinə etiraz edir
- ümumbəşəri liberal dəyərləri tanıyır
- mədəni assimilyasiyanı dəstəkləyir
- vətənpərvər milli dəyərlər ümumbəşəri dəyərlərə tabe olmalıdır

278 Dövlət millətçiliyinin tərifinə daxil deyil:

- düzgün cavab variantı yoxdur
- şəxsi maraqları dövlətin qüdrətinin artmasına tabe etmək
- tam müstəqil cinsi maraqları
- tam müstəqil dini maraqları tanımır
- milli mənsubiyyətə əsaslanan maraqların üstünlüyünü qəbul edir

279 Aşağıdakılardan hansının formalaşması etnik millətçilik əsasında olub:

- Avstraliya
- Fransa
- Kanada
- ABŞ
- Almaniya

280 Aşağıdakılardan hansının formalaşması siyasi millətçilik əsasında olub:

- İtaliya
- Almaniya
- ABŞ
- Türkiyə
- Gürcüstan

281 Millətçilik ideologiyasının elementlərinə daxil deyil:

- həmrəylik
- düzgün cavab variantı yoxdur
- millətin öz müqəddəratını müəyyən etmə suveren hüququ
- millət ən yüksək dəyər kimi
- millətlərin mövcudluğu

282 Orta əsrlərin sonuna Fransa ərazisində mövcud olmuş millət:

- roman
- latın
- kelt
- sakson
- burqund

283 Millətçilik formalarına daxil deyil:

- liberal millətçilik
- vətəndaş millətçiliyi
- pasifist millətçilik

- etnik millətçilik
- ifrat millətçilik

284 Bunlardan hansı ifrat millətçilik ideologiyalarına aid deyil:

- nasizm
- şovinizm
- vətəndaş millətçiliyi
- separatizm
- faşizm

285 Polietnik dövlətlərə aid deyil:

- İspaniya
- Azərbaycan
- Avstraliya
- Ermənistan
- Moldova

286 Monoetnik dövlətlərə aid deyil:

- Böyük Britaniya
- Yaponiya
- Şimali Koreya
- Ermənistan
- düzgün cavab variantı yoxdur

287 İfrat millətçiliyin tərifinə daxil deyil:

- milli müstəsnaslıq ideyasını dəstəkləyirlər
- separatizmə gətirib çıxarır
- düzgün cavab variantı yoxdur
- ekstremizmə gətirib çıxarır
- dini dözümsüzlüyü dəstəkləyirlər

288 Azərbaycanda bu adlı partiya fəaliyyət göstərmir:

- «Doğru Yol»
- «Xalq Cəbhəsi»
- «Ana Vətən»
- «Müsavat»
- «Yeni Azərbaycan»

289 Yeni Azərbaycan Partiyası ideologiyasını qeyd edin:

- feminizm
- solçu-liberal
- radikal-millətçi
- mərkəzçi-mühafizəkar
- anarxizm

290 Qadın-siyasi xadimlərə aid deyil:

- Aqata Kristi
- M.Tetçer
- Hillari Klinton
- Tansu Çillər
- Bənazir Bhutto

291 Sırf siyasi xarakter daşımayan ideologiyaları qeyd edin: I) yaşillər ideologiyası; II) feminizm; III) liberalizm; IV) patsifizm; V) faşizm

- I, II və III
- II, III və IV
- I, III və V
- III, IV və V
- I, II və IV

292 Azərbaycanda islamçılıq ideyalarını ilk təbliğ edənlərdən idi:

- M.Ə.Sabir
- Ə.Ağayev
- N.Nərimanov
- əl-Əfqani
- M.F.Axundov

293 ərəb millətçiliyin nümayəndələrinə aid deyil:

- Əsəd
- İdi Amin
- M.Qəddafi
- Nəsir
- S.Hüseyn

294 Avropanı monoetnik milli dövlətlərə bölməyi təklif edən ABŞ prezidenti

- C.Karter
- T.Ruzvelt
- A.Linkoln
- V.Vilson
- F.Ruzvelt

295 Müxalif qüvvələrin addımlarını leqitimləşdirir:

- ideologiya
- kontrideologiya
- çevriliş
- tərəfdarlarının çoxsaylığı
- xarijdən maliyyə dəstəyi

296 İngilis tarixçisi Toynbi ideologiyaları adlandırır:

- təfəkkür oyunları
- ictimai müqavilə
- kütləvi xəstəlik
- şüuraltı təsəvvürlər
- dünyəvi dinlər

297 İdeologiyanın təzminediji funksiyasına aiddir:

- cavab variantların hamısı düzgündür
- tənqidi yanaşmanı formalaşdırır
- sosial həyatın yaxşılaşmasına ümid yaradır
- sosial təbəqələri birləşdirmək
- sosial təbəqələri istiqamətləndirmək

298 Siyasi ideologiya:

- Şüuraltı təfəkkür formasıdır
- Siyasi şüarlar məjmusudur
- düzgün cavab variantı yoxdur
- Yalnız siyasi elitaları birləşdirir
- Siyasi şüur formasıdır

299 İlkin mərhələdə ideologiyalara mənfi münasibət nə ilə izah edilirdi:

- XIX əsrin ingilab dalğaları ilə
- XIX əsrin kənd üsyanları ilə
- dini təfəkkürün cəmiyyətdə hökmranlığı ilə
- düzgün cavab variantı yoxdur
- siyasi elmin zəif inkişafı ilə

300 Siyasi ideologiyanın funksiyalarına aid deyil:

- koqnitiv
- normativ
- praqmatik
- tənqidi
- təzminedic

301 Siyasi şüurun hansı forması bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının qorunmasına olan tələbatı əks etdirir?

- Koqnitiv
- Təربiyəvi
- İdeoloji
- integrativ

302 Siyasi prosesin bir növü kimi qiyam nə deməkdir:

- kiçik bir qrup şəxsin hazırlanmış məqsədyönlü hərbi aksiyası;
- sistem şəklini almış terror
- müəyyən mütəşəkkillik səviyyəsi ilə xarakterizə olunan, məqsədləri və şüarları bəyan edilmiş genişmiqyaslı siyasi fəaliyyət;
- yüksək intensivlik dərəcəsi olan, lakin məhdud baş vermə zamanı və səbəbi olan kütləvi çıxış;

303 Lobbiciliyin müasir anlamını seçin.

- Siyasi proseslərdə iştirak etməkdən imtina
- Başqalarını özünün inanmadığına inandırmaq bacarığı
- Müxtəlif qrup maraqlarının təşkilati formaya salınma, ifadə və təmsili sistemi
- Hakimiyyətdə olanların səsələrinin hansılarınsa maraqları üçün alınması

304 Partiyaların sol və sağlara bölünməsi üçün əsas nədir?

- Parlamentdə tutduğu yer
- İdeoloji və siyasi oriyentasiya.
- Siyasi temperament.
- Rəsmi siyasətə münasibət

305 Partiyanın marksist konsepsiyasını seçin. Partiya - bu:

- tək-təklərin xeyri naminə çoxların ağılsızlığı;
- sinfi avanqard; sinfi şüurun ən adekvat ifadə forması
- proletariat üçün illüziya
- klub icması

306 Hansı siyasi rejim tufəng və gücə arxalanır?

- Demokratik
- Totalitar
- pasifist
- Anarxist

307 Tolerantlıq - bu:

- müxtəlif növ fikir və əxlaq üçün dözümlülük prinsipidir;
- laqeydlik üçün başqa bir addır;
- kifayət qədər əsaslar olmadan bir şeyin iddia edilməsidir;
- hər şeydə və hadisələrdə ən yaxşı tərəfləri qeyd edən həyat qavrayışıdır;

308 Yeni dövrün siyasi mütəfəkkirlərindən kim yaşamaq, azadlıq, mülkiyyət hüquqlarını və bu hüquqların qorunmasını insan hüququnun təbii və ayrılmaz hüquqları elan edib?

- T.Hobbs
- Lokk
- Makiavelli
- H.Qrosi

309 Kimə hədəf üçün izin verilibsə, ona vasitələr üçün də izin verilib iddia edən iyezuit Herman Buzenbaum hansı mütəfəkkirin siyasi baxışlarına ideoloji cəhətdən yaxındır?

- J.J.Russo
- F.Bekon
- Makiavelli
- Akvinli Foma

310 T.Hobsun ictimai müqavilə konsepsiyasını səciyyələndirən müddəə

- ictimai müqavilə yalnız bir utopyadır
- Dövlətin yaranması könüllü bir proses idi
- Hakimiyyət bölgüsü qəbul edilməzdir, çünki bu hakim qollar bir-birlərini məhv edir
- Düzgün cavab cariantı yoxdur

311 Kosmopolitizm - bu:

- sənin ölkənin, məhz sən burada doğulduğun səbəbindən, digərlərindən daha yaxşı olduğuna əminliyin;
- bir şəxsin bütün dünyaya aid olması hissi, insanın "bütün bəşəriyyətin vətənpərvəri" olmaq bacarığı;
- özünün başqaları kimi olmamaq hüququnun təsdiq edilməsi;
- əsrlərlə kök salmış minilliklərlə təcrid olunmuş ölkələrdə ən dərin hisslərdən biri;

312 Aşağıda sosial qrupların siyahısı göstərilmişdir. Onların hamısı, birindən başqa, siyasi-ideoloji əsaslarla formalaşmışdır. Kommunistlər, sosial-demokratlar, liberallar, katoliklər, mühafizəkarlar. Bu sıradan düşən termini tapın və yerinə qoyun:

- mühafizəkarlar
- liberallar
- katoliklər
- kommunistlər

313 Dövlətin dəyərliliyinin inkarı, onu fərd azadlığının başlıca məhdudlaşdırıcısı kimi pisləmək hansıların baxışları üçün səciyyəvidir:

- mühafizəkarlar
- pasifizm
- faşizm
- anarxizm

314 Mühafizəkar ideologiya üçün nəyi qəbul etmək səciyyəvidir:

- fərdi azadlıq dəyərlərini
- dövlət mülkiyyətinin iqtisadiyyatın əsası kimi
- ənənə, davamlılığın dəyərləndirilməsi
- sinfi mübarizənin tarixin hərəkətverici qüvvəsi olaraq tanınması

315 Liberal siyasi ideologiya nəzərdə tutur:

- cəmiyyətdə mövcud olan adət-ənənələrə hörmət
- fərdin hüquq və azadlıqlarının prioritet kimi tanınması
- bütün cavab variantları doğrudur
- sosial bərabərsizlik, sosial təzadlara qarşı mübarizə

316 Siyasi partiyanın proqramında yazılmışdır: Partiya öz ideologiyasının əsas prinsipi olaraq inkişaf davamlılığının təmin edilməsini, siyasi qərarların verilməsində tarixi ənənələrin nəzərə alınmasını hesab edir . Partiya hansı ideologiyaya sahibdir:

- ekoloji
- inqilabi
- mühafizəkar
- liberal

317 Cəmiyyətdə ənənəvi ailə dəyərlərinin saxlanması, əcdadların öyüd-nəsihətinə hörmət hansı ideologiyanın aparıcı prinsipləridir:

- sosial-demokrat
- anarxist
- mühafizəkar
- liberal

318 Cəmiyyətdə sərvətlərin ədalətli bölüşdürülməsi vasitəsilə sosial həmrəyliyə nail olmaq ideyası hansı baxış sistemləri üçün xarakterikdir:

- maoizm
- pasifist
- sosial-demokrat
- mühafizəkar

319 Liberalizmin ən əhəmiyyətli fikri iddia edir:

- insanların fiziki və əqli inkişafı ilə bağlı təbii bərabərsizliyini;
- İnsan şəxsiyyətinin mütləq dəyərliliyi və doğulduğu andan azadlığa malik olduğunu;
- aristokratiyanın hökumətin idarə olunmasında fəal iştirakının zəruriliyini;
- universal mənəvi qaydanın mövcudluğunu;

320 Yalnız marksist-leninçi ideologiyasına xas olan fikir:

- "Siyasətin vəzifəsi - dövlət həyatını dövlət ideyasına uyğun vəziyyətə gətirməkdir"
- "Harada ki, siyasət başlayır, orada əxlaq başa çatır"
- Siyasət ilk növbədə siniflər arasında qarşılıqlı əməkdaşlıq formasıdır və sinfi maraqlarla müəyyən edilir "
- "Mənəvi prinsiplər hüquqlərdən daha yüksək olmalıdır"

321 Kollektivçilik, bərabərlik, ədalət, fərdin bütün ehtiyaclarını ödəmək prinsipləri əsasında qurulmuş siyasi ideologiya adlanır:

- liberalizm
- feodalizm
- mühafizəkarlıq

anarxizm

322 Cəmiyyətin maksimum gəlir əldə edən zəngin hissəsi, öz maraqları naminə, bu gəlirin bir hissəsini sosial proqramlara sərf etməli, əhalinin aztəminatlı kateqoriyalarına dəstək olmalıdır . Hansı siyasi ideologiya üçün bu tələb aparıcı, əsasdır:

- mühafizəkar
 kommunist
 sosial-demokrat
 liberal

323 Cəmiyyətdə bütün mövcud maraqlar spektrini əks etdirən medianın müxtəlifliyi hansı prinsipi səciyyələndirir:

- suverenlik
 plüralizm
 siyasi lobbiçiliyi
 siyasi radikalizmi

324 Mühafizəkar ideologiya üçün qəbul edilməsi səciyyəvidir :

- fərdi azadlıq dəyərlərinin;
 dəyərlərin, ənənələrin və davamlılığın;
 tarixin hərəkətverici qüvvəsi kimi sinfi mübarizənin;
 iqtisadiyyatın əsası kimi dövlət mülkiyyətinin;

325 Liberal siyasi ideologiya nəzərdə tutur:

- sosial homogen sinifsiz cəmiyyət yaratmaq arzusu;
 sosial bərabərsizlik, sosial təzadlara qarşı mübarizə;
 cəmiyyətdə mövcud adət və ənənələrə hörmət;
 fərdi hüquq və azadlıqlarının prioritet kimi tanınması;

326 Loqoya yox əsərini müəllifi:

- M.Veber
 U.Qalston
 R.Kinq
 N.Kleyn

327 Antiqloballaşma hərəkətinin mahiyyətini açıqlayan əsərlərə aiddir:

- “Nə etməli?”
 “Kapital”
 “Mənim mübarizəm”
 “Loqoya yox”

328 Amerika mərkəzli qloballaşmanın ilk tənqidçisi:

- R.Kastro
 F.Kastro
 B.Əsəd
 Xomeyni

329 Antiqloballaşma hərəkəti hansı regionda formalaşmağa başlayır:

- Cənub Rusiya
 Avstraliya
 Şərqi Afrika

Latın Amerika

330 Antiqloballaşma hərəkəti nə vaxt formalaşmağa başlayır:

- 1930-cu illərdə
- 70-ci illərin sonlarında
- XXI əsrin əvvəllərində
- 1990-cı illərin əvvəllərində

331 Antiqloballaşma tərəfdarları nəyə qarşı çıxış edirlər:

- "Böyük səkkizlik"
- Dünya Bankı
- Kapitalın qlobal hegemonluğu
- Cavab variantlarının hamısı düzgündür

332 Antiqloballaşma tərəfdarlarına daxil deyil:

- həmkarlar fəalları
- feministlər
- "yaşlılar"
- liberallar

333 Antiqloballaşma hərəkəti üçün səciyyəvidir:

- əməkdaşlığın şəbəkə prinsipləri
- Siyasi-ideoloji tərkibinin genişlənməsi
- Sosial tərkibinin genişlənməsi
- Cavab variantlarının hamısı düzgündür

334 Kommunitarizm ideologiyasını irəli sürmüşdülər:

- Bzejinski və Kissincer
- Lenin və Stalin
- Marks və Engelse
- Etsioni və Qalston

335 Kommunitarizm nəzəriyyəsi hansı ali təhsil mərkəzində işlənilib hazırlanmışdı:

- Masaçussets
- Harvard
- A.Linkoln adına
- C.Vaşinqton adına

336 Kommunitarizm hansı ildə elan edilmişdi:

- 2001 il
- 1726 il
- 1909 il
- 1990 il

337 Kommunitarizm ən çox hansı ölkədə təsirə malikdir:

- Avstraliya
- Yaponiya
- Cənubi Koreya
- ABŞ

338 Kommunitarizm sözünün hərfi tərcüməsi:

- tərəqqi
- inkişaf
- əməkdaşlıq
- icmalq

339 İnformasiya cəmiyyəti nəzəriyyəsi hansı nəzəriyyələrə yaxındır:

- Klerikal və sufrajist
- Elektron və transformasiyalı
- Industrial və sənayə
- texnotron və postindustrial

340 İnformasiya cəmiyyəti nəzəriyyəsinin aparıcı nümayəndəsi:

- G.Kissincer
- Zb.Bzejnski
- Platon
- A.Toffler

341 meritokrat sözünün tərcüməsi:

- Texniki ehtiyat
- İnqilab yolu
- Bolluq cəmiyyəti
- Uğur cəmiyyəti

342 D.Bellin elmi ədəbiyyata daxil etdiyi neoloqizm:

- Demokrat
- Plutokrat
- Aristokrat
- meritokrat

343 D.Bellin proqram xarakterli əsəri:

- Texnotron cəmiyyət
- İndustrial insanın gələcəyi
- Böyük şahmat taxtası
- Gələcək postindustrial cəmiyyət

344 Postindustrial cəmiyyət nəzəriyyəsinin aparıcı nümayəndəsi:

- Zb.Bzejnski
- D.Bell
- R.Kinq
- G.Kissincer

345 Zb.Bzejnskinin elmi ədəbiyyata daxil etdiyi neoloqizm:

- Tektonik
- İnternet
- Industrial
- texnotron

346 Texnotron cəmiyyət nəzəriyyəsi nə vaxt yarandı:

- 1940-cı illərdə
- XX əsrin əvvəllərində
- XX əsrin 90-cı illərində

1970-ci illərdə

347 Texnotron cəmiyyət nəzəriyyəsinin müəllifi:

- Genri Kissincer
- Zb. Bzejinski
- M.Bakunin
- P.Draker

348 P.Drakerin əsəri:

- eBolluq cəmiyyəti
- Nə etməli?
- İndustrial insanın gələcəyi
- Sivilizasiyaların toqquşması

349 İndustrial cəmiyyət nəzəriyyəsi nə vaxt yarandı:

- Renessans dövründə
- 1940-cı illərdə
- XX əsrin əvvəllərində
- XIX əsrdə

350 Dövlətlərin konstitusiyalarında partiyalar haqqında ilk maddə nə vaxt yaradılıb?

- XVI əsrdə
- XIX əsrdə
- XVIII əsrdə
- XVII əsrdə
- XX əsrdə

351 İlk kütləvi və daimi fəaliyyət göstərən partiya:

- yakobin partiyası - Fransa
- jirondistlər partiyası - Fransa
- islahatçı partiya - Yeni Zelandiya
- liberal partiya - İngiltərə
- respublikaçılar partiyası - ABŞ

352 Stiven Koenin partiya tipləri təsnifatına daxil deyil:

- avanqard
- icma-partiya
- milli-demokratik partiya
- parlament
- «cib» partiya

353 Partiya sözünün tərcüməsi:

- səmərə
- birlik
- müttəfiq
- hissə
- əməkdaşlıq

354 Siyasi partiyanın əlamətlərinə aid deyil:

- xeyriyyəçilik
- müəyyən ideologiya daşıyıcısıdır

- xalqın dəstəyini təmin etmək
- hakimiyyətə gəlmək məqsədi
- təşkilatlanma

355 XX əsrin son rübünə qədər Qərbi Avropada kasıb təbəqələr və fəhlə sinifi əsasən hansı partiyalara səs verirdi:

- millətçi
- sosial-demokrat
- dini
- liberal
- mühafizəkar

356 Azərbaycanın ilk milli siyasi partiyası:

- İttihad və Tərəqqi
- Müsavat
- Eser
- Xalq Cəbhəsi
- Difai

357 Partiyaların xalqın dəstəyini təmin etməyin əsas vasitəsi:

- çevriliş
- seçkilər
- mətbuatın dəstəyi
- ayrı-ayrı siniflərə arxalanmaq
- sosioloji sorğular

358 Siyasi partiyaların əsas məqsədi:

- bütün regionlarda filiallara sahib olmaq
- hakimiyyətə gəlmək
- koalisiya yaratmaq
- demokratiyanı inkişaf etdirmək
- mətbuata nəzarət etmək

359 T.Qrının hazırladığı doktrina neçə adlanırdı:

- pozitiv azadlıq
- qaravulçu-dövlət
- ilkin bərabərlik
- kollektiv xoşbəxtlik
- rifah dövləti

360 Neoliberalizm siyasi kursu hansı Jənubi Amerika dövlətində XX əsrin sonlarında böyük uğursuzluğa düşər oldu

- Surinam
- Qayana
- Çili
- Braziliya
- Argentina

361 Neoliberalizmin ideoloqlarına aiddir: I) F.Xayek II) M.Fridman III) E.Yunger IV) D.Bell V) M.Tetçer

- I və V;
- II və IV.
- III və IV;

- IV və V;
 I və II;

362 Neoliberalizmin ideyaları hansı beynəlxalq təşkilatın əsasını təşkil edir:

- BMT
 MDB
 NATO
 QUAM
 ÜTT

363 Neoliberalizmin çiçəklənməsi siyasi inkişafın hansı meyli ilə əlaqələndirilir:

- regionlaşma
 ikiqütblülük
 «soyuq müharibə»
 qloballaşma
 proteksionizm

364 Fridmanın əsəri adlanırdı:

- Kapitalizm və azadlıq
 Leviafan
 Siyasi kurs
 İqtisadiyyat
 Dövlətin bölgüsü haqqında

365 ABŞ-ın hansı prezidentinin yeni kursunun təməlini islahatçı-liberalizm təşkil edirdi:

- V.Vilson
 J.Buş
 F.Ruzvelt
 J.Karter
 T.Ruzvelt

366 Neokonservatizmin ABŞ məktəbinə aiddir:

- Bakunin
 Bonald
 Bell
 Aron
 Yunger

367 Klassik konservatizmin ingilis məktəbinə aiddir:

- Tetçer
 Berk
 Lokk
 Mestr
 Bonald

368 Klassik konservatizmin Fransa məktəbinə aid deyil:

- Bonald
 Berk
 düzgün cavab variantı yoxdur
 cavab variantlarının hamısı düzgündür
 Mestr

369 Neokonservativizm ideoloqlarından deyil:

- Bakunin
- A. de Benua
- L.Ştraus
- R.Aron
- A. Gelen

370 Klassik konservativizmin prinsiplərinə aiddir:

- ənənəvilik
- beynəlmilləçilik
- islahatlar
- modernləşmə
- tam azad seçim

371 Klassik konservativizm ideoloqudur:

- K.Popper
- E.Berk
- Bakunin
- C.Lokk
- Bronşteyn

372 Konservativizm ideologiyası yaranıb:

- XVII əsrdə İngiltərə burjua inqilabına reaksiya olaraq
- XVI əsrdə Niderland burjua inqilabına reaksiya olaraq
- XVIII əsrdə Napoleon müharibələrinə cavab olaraq
- Reformasiya hərəkatına cavab olaraq
- XVIII əsrdə Fransa burjua inqilabına reaksiya olaraq

373 Raymond Aronu qeyd edin:





374 Edmund Berki qeyd edin:





375 Neokonservatizmin alman məktəbinə aiddir:

- Benua
- Kropotkin
- Aron
- Gelen
- Ştraus

376 Hər bir jəmiyyətdə nəsilərin həmrəyliyinin mövjud olduğunu bildirirdi:

- Bakunin
- Kropotkin
- K.Popper
- K.Marks
- E.Berk

377 Konservatorlara görə, insanın mənəviyyətinə əsas təsir edir:

- insan təbiəti
- siyasi qanunlar
- javab variantlarının hamısı düzgündür
- bədii ədəbiyyat
- dini inanclar

378 İnsan təbiətinin əzəldən qeyri-kamil olduğunu bildirirdilər;

- sosialistlər
- liberallar
- kommunistlər
- klassik konservatorlar
- bolşeviklər

379 Millətçilik və dindarlığa meyl aşağıdakılardan hansı ideologiyaya məxsusdur:

- liberallar
- konservatorlar
- sosialistlər
- marksistlər
- anarxistlər

380 XX əsrin 70-ji illərin sonu-80-ji illərin əvvəllərində konservatizmin güclənməsinin səbəblərinə aiddir:

- 1973-1974-ju illərin dünya böhranı
- SSRİ-daxili vəziyyət
- 1978-ji ilin İran ingilabı
- Jənubi Amerikada vətəndaş müharibələri
- düzgün javab variantı yoxdur

381 Konservatizmin əsas şüarını qeyd edin:

- Ənənəvi birlik
- Sosial pərakəndlilik
- Fərdi azadlıq
- Ümumi bərabərlik
- Bərabərhüquqlu üzvlük

382 Neokonservatorların iqtisadi baxışları hansı ideologiyaya yaxındır:

- islahətçi-liberalizm
- maoizm
- kommunizm

- Klassik liberalizm
 anarxizm

383 neokonservatizmə görə, demokratiya olmalıdır:

- qeyri-mərkəzçi
 elitar
 totalitar
 regional
 bərabərliyə əsaslanan

384 Neokonservatizmin prinsiplər üstünlüyünü göstərin:

- bərabərlik prinsipinin azadlıq prinsipi üzərində
 ədalətlik prinsipinin azadlıq prinsipi üzərində
 seçkilik prinsipinin irsilik prinsipi üzərində
 azadlıq prinsipinin bərabərlik prinsipi üzərində
 müasirlik prinsipinin ənənəvilik üzərində

385 Neokonservatizmin fransız məktəbinə aiddir:

- düzgün javab variantı yoxdur
 Bell
 Gelen
 Ştraus
 Benua

386 Konservatizm əhalinin hansı hissəsində daha populyardır:

- qadınlar
 biznesmenlər
 ziyalılar
 yaşlı nəsil
 gənclik

387 XX əsrdə Misirin hansı prezidenti Müsəlman qardaşları təşkilatının üzvü olmuşdu:

- Ə.Sadat
 H.Mübarək
 Naser
 düzgün javab variantı yoxdur
 Səlahəddin

388 Müsəlman qardaşları təşkilatı XX əsrin 30-40 illərində öz təsirini hansı ölkəyə yaydı:

- javab variantlarının hamısı düzgündür
 İraq
 Fələstin
 Livan
 Suriya

389 Bir çox müsəlman ideoloqları sosialist jəmiyyətin ilkin forması kimi qeyd edirdilər:

- islam banklarını
 Türkiyə Jümhuriyyətini
 Osmanlı imperiyasının ilk dövrünü
 şəliyi
 müsəlman ümmasını

390 Mustafa əs-Sibai hansı təşkilatın nümayəndəsi idi:

- düzgün cavab variantı yoxdur
- müsəlman-qardaşları təşkilatının
- müsəlman sosialistlər təşkilatının
- gənc müsəlmanlar qrupunun
- islahatçı-müsəlmanlar partiyasının

391 İslam sosializmi əsəri yazılıb:

- XIX əsrdə
- XX əsrin ortalarında
- XX əsrin əvvəllərində
- XVII əsrdə
- XVIII əsrdə

392 İslam sosializmi kitabının müəllifi kimdir:

- M. əs-Sibai
- əl-Maududi
- əl-Əfqani
- əl-Bənnə
- Seyid Qütə

393 Panislamizmin məqsədlərinə daxil deyil:

- müstəmləkə siyasətinə qarşı müsəlmanların səylərini birləşdirmək
- Çinlə ittifaq modelini yaratmaq
- müsəlmanlar arasında fikir ayrılıqlarını aradan qaldırmaq
- Qərbin ideoloji hücumuna cavab vermək
- Qərbin mədəni hücumuna cavab vermək

394 Panislamizm hərəkəti nəyə cavab olaraq formalaşır:

- Rusiyanın təzyiqinə
- millətçiliyin inkişafına
- Qərbin müstəmləkə siyasətinə
- türkçülüyn inkişafına
- Çinin mədəni iddialarına

395 Panislamizm nə vaxt yaranmışdı:

- XX əsrin sonlarında
- XVIII əsrdə
- XVI əsrdə
- XIX əsrdə
- XX əsrin birinci yarısında

396 Siyasi islamın üçüncü dalğasına aiddir:

- C. əl-Əfqani
- panislamizm
- islam fundamentalizmi
- Ə.Ağayev
- müsəlman millətçiliyi

397 Müsəlman sosializmini SSRİ ideoloqu:


- Z.Bhutto

- H.Buaməddin
- M. əs-Sibai
- M. Sultan-Qaliyev
- Seyid Qütüb

398 Siyasi islamın birinci dalğasının ideoloqu:

- Ə. Əl-Maududi
- Həsən ən-Bənnə
- C.Naser
- C.əl-Əfqani
- M.əl-Qəddafi

399 Camal əd-Din əl-əfqanini qeyd edin:







400 1909-ju ildə Mübarək sosialist partiyası harada yaradılır:

- Fələstində
- İraqda
- Suriyada
- Filippində
- Misirdə

401 1908-ji ildə mötədil sosialistlər partiyası harada yaranır:

- Türkiyədə
- İndoneziyada
- İranda
- Misirdə
- Liviyada

402 E.Bernşteyni qeyd edin:



- düzgün cavab variantı yoxdur
-





403 Avropa Sosialistləri Partiyası harada təsis edilib:

- Berndə
- Haaqada
- Praqada
- Buxarestdə
- Londonda

404 Avropa Sosialistlər Partiyası nə vaxt yaradılıb:

- 1993 ildə
- 1899 ildə
- 1952 ildə
- 1978 ildə
- 1933 ildə

405 1981-1995-ci illərdə Fransa prezidenti olmuşdu:

- Berne
- Le Pen
- Mitteran
- Şirak
- Qoll

406 XX əsrin 80-cı illərində sosial-demokratları siyasi arenada sıxışdırırlar:

- mühafizəkarlar
- liberallar
- anarxistlər
- kommunistlər
- cavab variantlarının hamısı düzgündür

407 Sosial-demokratların ən uzunmüddətli hakimiyyət illəri hansı ölkədə olmuşdu:

- Danimarka
- İsveç
- Fransa
- Avstriya
- Niderland

408 İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın bu ölkələrində sosial-demokratlar üstünlük əldə etmir:

- Belçika və Avstriya
- Böyük Britaniya və Almaniya
- Finlyandiya və Niderland
- Danimarka və İsveç
- Fransa və İtaliya

409 Sosial-demokratların XX əsrin 20-ci illərdəki nailiyyətlərinə aiddir:

- cavab variantlarının hamısı düzgündür
- 8 saatlıq iş günü
- azad həmkarlar ittifaqları
- bülleten almaq hüququ
- ödənişli məzuniyyət

410 XX əsrin 20-ci illərində iki dəfə İngiltərənin baş naziri olmuşdu:

- Qrin
- Çemberlen
- İden
- Çörçill
- Makdonald

411 XX əsrin birinci rübündə Demokratik Almaniya dövlətinin ilk prezidenti seçilmişdi:

- Brandt
- Ebert
- Hitler
- Şuman
- II Vilgelm

412 Öz ideoloji istiqamətini yaratmış solçu liderlərə aid deyil:

- Brecnev
- Mao Tzedun

- Marks
- Bakunin
- Lenin

413 Hansı ildən Mao Tzedun Çin Kommunist Partiyasının rəhbəri oldu:

- 1913 ildən
- 1903 ildən
- 1956 ildən
- 1921 ildən
- 1943 ildən

414 Çin Kommunist Partiyası yaradılıb:

- 1954 ildə
- 1939 ildə
- 1921 ildə
- 1943 ildə
- 1903 ildə

415 Birinci İnternasionalın yaranmasında hansı siyasi hadisənin mühüm təsiri olmuşdu:

- Avropada başlanan uzunmüddətli iqtisadi böhran
- 1861 ilin Rusiya islahatlarının uğursuzluqları
- İtaliyanın Qaribaldi deyil, kral hakimiyyəti altında birləşdirilməsi
- Bismarkın diktatura yaratmaq cəhdləri
- 1863-1864 illərin Polşa üsyanının yatırılması

416 Birinci İnternasional yaranmışdı:

- 1899 ildə
- 1904 ildə
- 1864 ildə
- 1848 ildə
- 1878 ildə

417 Kommunistlər İttifaqı öz fəaliyyətini dayandırdı:

- 1917 ildə
- 1848 ildə
- 1852 ildə
- 1871 ildə
- 1899 ildə

418 Kommunistlər İttifaqında Engels hansı icmaları təmsil edirdi:

- Belçika
- İngiltərə
- Avstriya
- Almaniya
- Fransa

419 Kommunistlər İttifaqında Engels hansı icmaları təmsil edirdi:

- Vyana
- Madrid
- Roma
- Berlin
- Paris

420 ədalətli İttifaqının əsas şüarı:

- Ya hamı xoşbəxt olmalıdır, ya heç kim
- Bütün ölkələrin zəhmətkeşləri, birləşin
- İnsanlar bir-birinə qardaşdır
- Dünya dağılsa belə, ədalət zəfər çalsın
- İnsan yoxdursa, problem də yoxdur

421 Marksizm-kommunizm ideologiyasının əsas prinsiplərinə aid deyil:

- kommunizmdə özəl mülkiyyətlə ictimai mülkiyyət birgə inkişaf edəcəklər
- kapitalizm özü öz məzarçını - proletariatu yaradır
- sosializmin yolu proletariatin diktaturasından keçir
- sosializmin inkişafı kommunizmlə sonunclanacaq
- kommunizmdə dövlət və siniflər yox olacaq

422 Kommunistlər ittifaqı yaradılıb:

- 1917 ildə
- 1840 ildə
- 1847 ildə
- 1825 ildə
- 1870 ildə

423 Anarxizmin ideoloqlarına aid deyil:

- P. Prüdon
- Engels
- M. Bakunin
- N. Kropotkin
- M.Ştirner

424 anarxizm sözünün tərcüməsi:

- qanunsuzluq
- çoxpartiyalılıq
- hakimiyyətsizlik
- xaos
- vahid dövlət

425 M.Torez və P.Tolyattinin əsasını qoyduqları ideoloji cərəyan adlanırdı:

- demokratik kommunizm
- neokommunizm
- islahatçı-kommunizm
- avrokommunizm
- postkommunizm

426 Birinci İnternasionalın dağılmasına səbəb oldu:

- 1871-ci ilin Fransa-Prussiya müharibəsi
- 1877-78-ci illərin rus-türk müharibəsi
- Marksın ölümü
- 1900-1903-cü illərin dünya böhranı
- 1899-1902-ci illərin ingilis-bur müharibəsi

427 Kommunistlər ittifaqı hansı təşkilatın əsasında yaradılmışdı:

- «Bərabərlilər birliyi»

- «Ədalətlilər ittifaqı»
- «Xalqlar ittifaqı»
- «Qanun və şərəf»
- «Qanun tərəfdarları»

428 Mao Tzedunun fəlsəfi konsepsiyasına aid deyil:

- Müharibə - kəndli ingilabına ziddir
- Sülh müharibənin əksidir
- Müharibə siyasətin xüsusi formasıdır
- Siyasət özünəməxsus müharibə növüdür
- Müharibə siyasətin davamıdır

429 Çin kommunizminin ideoloji fundamentini təşkil etdi:

- düzgün cavab variantı yoxdur
- milli qürur
- beynəlmillətçilik
- irqçilik nəzəriyyəsi
- mədəni tərəqqi konsepsiyası

430 Avropa anarxizmin atası hesab edilir:

- Kropotkin
- Ştirner
- Bakunin
- Prüdon
- Qodvin

431 M.Ştirnerin təməli qoyduğu anarxizm növünü qeyd edin

- düzgün cavab variantı yoxdur
- dövlət anarxizmi
- anarxo-individualizm
- anarxo-federalizm
- anarxo-kommunizm

432 Uilyam Qodvinin təməli qoyduğu anarxizm növünü qeyd edin:

- dini anarxizm
- sosial anarxizm
- anarxo-individualizm
- anarxo-kommunizm
- yaşillər anarxizmi

433 Pyer Prüdon dövlət hakimiyyətini nə ilə əvəz etməyi təklif etmirdi:

- özünüidarə
- federalizm
- mərkəzdənqaçma
- azad müqavilə
- düzgün cavab variantı yoxdur

434 Maks Ştirner hansı təşkilatın yaradılmasını təklif edirdi:

- «eqoistlər ittifaqı»
- «azad insanlar birliyi»
- «yaşillər liqası»
- «ingiləbçilər dərniyi»

«anarxistlər klubu»

435 Kropotkinin anarxizm təlimi əsasən hansı təbəqəyə istiqamətlənmişdi:

- kəndlilərə
- fəhlələrə
- ziyalılara
- xırda sənayeçilərə
- dindarlara

436 Solçu ekstremizmin əsas mahiyyətinə aid deyil:

- müqəddəs ideya uğrunda istənilən qurbanları vermək olar
- hakimiyyətə gəlməyə səy göstərirlər
- uzunmüddətli strategiya hazırlamaqdan uzaqdırlar
- mövcud dövlət quruluşunun dağıdılması
- ədalətli ictimai quruluşa ən radikal və sürətli üsullarla nail olmaq

437 Ümumdünya sosialist ingilabının inkişafı ilə bağlı Leninin fikrini nə dəyişməyə vadar etdi:

- marksizmdən imtina etdiyi üçün
- düzgün cavab variantı yoxdur
- partiya yoldaşlarının təzyiqi altında
- Antanta və alman blokunun sosialistlərinin öz dövlətlərini müharibə də dəstəkləmələri
- hakimiyyət iddialarını bir ölkə ilə məhdudlaşdırması

438 Bolşeviklərin ingilabın inkişafı ilə bağlı Birinci Dünya Müharibəsindən gözlənilənlərinə aid deyil:

- ingilabın bütün Avropaya sirayət etməsi
- Birləşmiş Avropa Ştatlarının yaradılması
- İngilabın yalnız bir ölkədə baş verməsinin mümkünlüyü
- öz hökumətlərinin məğlub olması
- imperialist müharibənin vətəndaş müharibəsinə çevrilməsi

439 Maoizm ideologiyalı partiya bu ölkədə yoxdur:

- Banqladeş
- Peru
- Filippin
- Avstraliya
- Hindistan

440 Ralf Çaplinin yaratdığı anarxizm rəmzi:

- qara pişik
- qara bayraq
- Dəmirbarmaqlılar arasında planet
- qara-qırmızı bayraq
- dairə daxilində «A» hərfi

441 Anarxizm hansı ictimai institutun qalmasını mümkün hesab edirdi:

- həmkarlar ittifaqları
- dövlət
- vergilər
- ordu
- polis

442 Maoizmin prinsiplərinə daxil deyil:

- Ziyayılar cəmiyyətin aparıcı təbəqəsidir
- Mühəribə qaçılmazdır və siyasətin davamıdır
- sosializmin qurulması vasitəsi xalq ingilabıdır
- ingilabın əvvəli və sonu yoxdur
- Milli miflərin təbliğatı

443 İndustrial cəmiyyət nəzəriyyəsinin banisi:

- C.Bernhem
- C.Gelbreyt
- U.Rostou
- P.Draker

444 Texnokratların hakimiyyətini şərh edən ifadə:

- Ali idarəetmə sistemi
- Avtomatik idarəetmə
- Maşınların qiyamı
- Menecerlərin inqilabı

445 Mühəndislər və qiymətlər sistemi kitabının müəllifi kimdir:

- U.Çerçill
- R.Kinq
- Z.Freyd
- T.Veblen

446 Texnokratlığın ilk konsepsiyalarından birini vermişdi:

- Z.Freyd
- E.Bell
- K.Çapek
- T.Veblen

447 Sırf siyasi baxışları olmayan peşəkarlardan ibarət idarəetmə komandası adlanır:

- Aristokratiya
- Oliqarxiya
- Plutokrat
- texnokrat

448 SSRİ-də sosial-demokratiyanın renessansı nə vaxt baş verir?

- Xruşşovun hakimiyyəti illərində
- YİS dövründə
- 60-cı illərdə
- "yenidənqurma" illərində

449 Müasir sosial-demokratiya maddi rifah dövləti konsepsiyasını nə ilə əvəz edir?

- Güclü əl
- Vahid siyasi qütb
- Yumşaq güc
- sosial investisiyalı dövlət

450 Sosial-liberal yanaşma daxilində mövcud olan əsas modellərdən biri:

- etrusk
- ərəb

- Roman-frank
- anqlo-saks

451 Kadeter-sosializm hansı ölkədə sosial-demokratiyanın inkişafına təkan vermişdi:

- Rusiya
- İtaliya
- İspaniya
- Almaniya

452 Əksəriyyəti ali məktəb nümayəndələri olan sosial-demokratiya cərəyanı:

- Xristian sosializmi
- Bolşevik sosializmi
- Fabian sosializmi
- Kadeter-sosializm

453 Dövlət sosializminin banisi:

- K.Rinq
- K.Rubertus
- P.Sidney
- Q.Uels

454 Fabian cəmiyyətinin üzvü olmuş tanınmış yazıçı:

- S.Moem
- U.Çerçill
- A.K.Doyl
- B.Şou

455 Fabian sosializminin adı kiminlə bağlıdır?

- Fabiançılar gənclər hərəkatı ilə
- Cərəyanın banisi Fabian Kaplarla
- Ç.Dikkensin Fabian adlı personajı ilə
- romalı sərkəfdə Fabiy Maksimlə

456 Gildiya sosializminin tanınmış mütəfəkkiri:

- R.Lüksemburq
- Mao Tsedun
- V.Lenin
- C.Koul

457 Kooperativ sosializminin banisi:

- U.Bell
- V.Rasputin
- Bronşteyn
- U.Kinq

458 Sosial-demokratiyanın cərəyanlarına aid deyil:

- Dövlət sosializmi
- Fabian sosializmi
- Gildiya sosializmi
- Kommunizm

459 A.Soljenitsın əksmilli və əksmənəvi olaraq qeyd edirdi:

- Müharibələri
- İslahatları
- Monarxiyaları
- inqilabları

460 M.Yuryevin XXI əsrin ortalarına proqnozlaşdırdığı civilizasiya blokların aid deyil:

- Afrika və Yaxın Şərq
- Şimali və Cənubi Amerika
- Rusiya, Avropa və İsrail
- Qafqaz və Rusiya

461 A.Proxanovun konservatizmi təbliğ edən əsərin adı:

- Gələcəyin imperiyası
- Rusiya – yeni Feniks
- Üçüncü imperiya Rusiya olmalıdır
- Beşinci imperiyasının simfoniyası

462 Müasir rus mühafizəkarlarına görə, Qərbin yeni dünya nizamına aid deyil:

- Plutokratik
- Dindən kənar
- Kosmopolit rejim
- bir neçə siyasi qütbün mövcudluğu

463 Müasir rus konservatizminin köklü xüsusiyyətlərindən biri:

- kosmopolitizm
- qərb dəyərlərini mənimsənilməsinə labüdlüyü
- əksşərqlilik
- əksqərbçilik

464 1980-cı illərin sonunda V.Rasputin Rusiyanı bu regionlardan ayrılmaqda gördü:

- Sibir və Volqaboyu
- Krım və Qazaxıstan
- Qafqaz və Uzaq Şərq
- Qafqaz və Orta Asiya

465 1980-cı illərin sonunda A.Soljenitsın səsləyirdi:

- Asiya konfederasiyasına
- Regional birliyə
- Pravoslav ittifaqına
- Slavyan İttifaqına

466 Müasir rus konservatizmi Rusiyada konservatizmin neçənci dalğasıdır?

- 6
- 2
- 1
- 3

467 Müasir rus konservatizmini qidalandıran ideyalara aid deyil:

- Rus mənəvi-siyasi vahidlik
- Rusiya SSRİ-nin varisi kimi
- Vahid və bölünməz Rusiya

demokratik Rusiya Respublikası

468 Rus mühacirətinin konservativ nümayəndələrinə aid deyil:

- Q.Vernadski
- İ.İlyin
- N.Trubetskoy
- Düzgün cavab variantı yoxdur

469 Slavyanofil cərəyanın nümayəndələrinə aiddir:

- K.Aksakov
- cavab variantlarının hamısı düzgündür
- İ.Kireyevski
- Y.Samarin

470 Sosial inqilaba milli faciə kimi yanaşırdı:

- V.Molotov
- N.Buxarin
- V.Lenin
- N.Karamzin

471 Rusiyada rəsmi monarxizmin elementlərinə aiddir:

- Pravoslavlıq
- Mütləqiyyət
- Xalqçılıq
- cavab variantlarının hamısı düzgündür

472 Pravoslavlıq, mütləqiyyət, xalqçılıq süarının müəllifi:

- Pobedonossev
- M.Katkov
- Karamzin
- S.Uvarov

473 Rusiyada konservatizmin başçılarından biri olan Pobedonossevin rəsmi vəzifəsi:

- Dumanın başçısı
- Çarın müavini
- Rusiyanın baş prokuroru
- sinodun ober-prokuroru

474 XX əsrə qədər rusiya konservatizminin ana xəttlərindən biri:

- Slavyanofobiya
- Multikulturalizm
- Turançılıq
- slavyanofil

475 XX əsrə qədər rusiya konservatizminin ana xəttlərindən biri:

- Anarxist cəmiyyət
- Kommuna
- Parlamentar monarxiya
- rəsmi monarxizm

476 ABŞ neokonservatorları ölkələrinin missiyasını bunda görürlər:

- Rusiya ilə zonalarına bölüşdürülmüş dünya
- Çinlə təsir zonalarına bölüşdürülmüş dünya
- Əsas güc mərkəzlərindən biri
- Humanist global hegemoniya

477 11 sentyabr 2001 hadisələri hansı siyasi proqnozun təsdiqi kimi qəbul edildi:

- Fukuyamanın "Tarixin sonu" konsepsiyası
- Düzgün cavab variantı yoxdur
- Yeni "soyuq müharibə" dövrünün başlanğıcı
- Xantinqtonun "sivilizasiyaların toqquşması" nəzəriyyəsi

478 Quldarlığa yol əsərinin müəllifi:

- C.Keyns
- L.Mizes
- M.Fridman
- F.Xayek

479 Konservatizmi insan mövcudiyyətinin arxetipi sayırdı:

- U.Bakli
- P.Virek
- D.Burstin
- R.Kirk

480 Müasir rus iqtisadiyyatında liberalizm tərəfdarı kimi tanınır:

- Q.Yavlinski
- A.İllarionov
- Y.Qaydar
- cavab variantlarının hamısı düzgündür

481 Müasir Rusiyada liberalizm nümayəndələrinə aid deyil:

- V.Şeynits
- Q.Sattarov
- A.Kara-Murza
- D.Roqozin

482 XX əsrin 90-cı illərində Rusiyada sosial-liberalizmin əsas təmsilçisi qismində çıxış edirdi:

- Skinhedlər
- "Yabloko"
- "Pravoye delo"
- LDPR

483 SSRİ-də sovet liberalizminin yayılmasında mühüm rol oynamışdılar:

- "altmışncılar" nəsli
- "otuz yeddiilər" qrupu
- "yeni kommunistlər" dəstəsi
- "doxsan birlər"

484 Struve Rusiyada bu ideologiyanın nümayəndəsi idi:

- Kosmopolitizm
- konservativ liberalizm
- Millətçi sosializm

İnqilabçı anarxizm

485 XIX əsrin birinci yarısında Rusiyada liberal fikir öz əksini tapdı:

- Düzgün cavab variantı yoxdur
- Desnitskinin baxışlarında
- M.Speranskinin islahatlarında
- Loris-Melikovun baxışlarında

486 Keoheyn və Nayın XX əsrin 70-ci illərində irəli sürdükləri nəzəriyyə:

- qarşılıqlı asılılıq
- Yumşaq güc
- Soyuq müharibə
- Cavab variantlarının hamısı düzgündür

487 1917-1947-ci illərdə əsas ideoloji diskurs aparılırdı:

- Liberallarla mühafizəkarlar arasında
- Feminizmlə anarxizm arasında
- Millətçiliklə islamçılıq arasında
- sosializmlə faşizm arasında

488 O.Bismark tətbiq etdiyi siyasətində konservatizmə hansı ideologiyanın elementlərini əlavə etmişdi:

- sosializm
- Novatorluq
- Siyasi islam
- Kommunizm

489 Müasir dövrdə Qərbin irəli sürdüyü siyasi-tətbiqi konsepsiyalara aid deyil:

- Humanitar müdaxilə
- Düzgün cavab variantı yoxdur
- Demokratik dalğalar
- Soyuq müharibə

490 Siyasi ideologiyanın formalaşması modellərinə aid deyil:

- Insurgent
- İnteqrativ
- Kondensasiya
- Divergent

491 K.Manheym ideologiyaya dair ilk rüşeymləri kimin əsərlərində görür:

- F.Bekon
- T.Kampanella .
- L.Tolstoy
- T.Mor

492 İdeyaların tarixi ilə məşğul olan fransız maarifçilərə aid deyil:

- Helvesi
- Lametri
- Didro
- Kant

493 Müasir rus iqtidaryönlü politoloqların irəli sürdüyü ideya:

- Islam demokratiyası
- Suveren demokratiya
- Liberal demokratiya
- Rus plüralizmi

494 Siyasi ideologiyanın nəzəriyyəçilərinə aid deyil:

- Çörçil
- Marks
- Sajtent
- Lenin
- Mangeym

495 Siyasi ideologiyanın funksiyasına aiddir:

- hakimiyyətin leqallaşdırılması
- təhlükəsizliyi təmin etmə
- maliyyə mənbəyi rolunda çıxış edir
- seçki mexanizmidir
- qanunverijilik

496 Siyasi şüurun nəzəri-ideoloji komponentinə aid deyil:

- anlayışlar
- biliklər
- prinsiplər sistemi
- davranış modeli
- qiymətləndirmələr

497 Siyasi ideologiyanın normativ funksiyası:

- sosial-siyasi narazılığı ümidlə əvəz edir
- istiqamətləndirici müddəaları ehtiva edir
- özündə həyatın ziddiyyətlərini əks etdirir
- tənqidi yanaşmanı formalaşdırır
- hakimiyyətə gəlmə iddialarını legitimləşdirir

498 Müəyyən təbəqə və sinifləri ruhlandıraraq və mübarizəyə qaldıran siyasi ideologiyanın funksiyası adlanır:

- normativ
- integrativ
- koqnitiv
- tənqidi
- təzminedicisi

499 Subyektin nəzər -nöqtəsindən siyasi şüurun səviyyələri bölünür: I) Kütləvi II) Fərdi III) Elmi IV) Qrup V) Gündəlik

- II, III və IV
- II, III və V
- III, IV və V
- I, II və IV
- I, II və V